

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Laco Fi	Şərbət	150 ml	Thymus vulgaris herb dry extract - 300 mg, Calendula officinalis flower dry extract - 250 mg, Carum carvi fruit dry extract - 200 mg	Sodium benzoate, Sucrose, Purified water, Sugar syrup	Fito Lab MMC	Azərbaycan	29.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Laco Fi (şərbət 150 ml) adlı məhsul qurd invazyaları zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: 1) İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin. 2) "Qurdqovucu" ifadəsi çıxarılsın.
T-Mix	Şərbət	150 ml	Calcium (as calcium salt of phosphoric acid) – 125 mg, Vitamin K2 (as Menaquinone) – 23 mcg, Vitamin D3 (as Cholecalciferol) - 15 mcg (600 IU)	Deionized water, Xanthan gum, Citric Acid, Potassium Sorbate, Sodium Benzoate, Raspberry flavor, Sucralose	İlaçsan Medikal Sənaye və Dış Ticaret Limited Şirketi	Türkiyə	17.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən T-Mix (şərbət 150 ml) adlı məhsul vitamin D və kalsiumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Asse-Full	Şərbət	150 ml	N-acetylcystein - 100 mg, Zinc (as Zinc sulfate) - 20 mg, Thyme serpyllum herb dry extract - 100 mg, Althaea officinalis root dry extract - 50 mg, Plantago lanceolata leaf dry extract - 50 mg	Xanthan gum, Sucralose, Sugar syrup, Sodium benzoate, Potassium sorbate, Caramel flavour, Citric acid, Purified water, Glycerol	Fito Lab MMC	Azərbaycan	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Asse-Full (şərbət 150 ml) adlı məhsul Tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq, bəlgəmin ifrazını artırmaq və öskürəyi yüngülləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırmada istifadə sahəsi rəyə uyğun qeyd edilsin.
Mukosistein	Şərbət	150 ml	N-Acetyl Cysteine – 100 mg, Thymus vulgaris herb liquid extract – 360 mg, ALthaea officinalis root liquid extract – 750 mg, Tilia cordata flower dry extract – 520 mg	Deionized water, Xanthan gum, Sugar syrup, Glycerol, Citric acid, Sodium benzoate, Potassium sorbate, Caramel flavour	Fito Lab MMC	Azərbaycan	24.06.2022	Müsbət	"Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mukosistein (şərbət 150 ml) adlı məhsul tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq, bəlgəmin ifrazını artırmaq və öskürəyi yüngülləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydası rəyə uyğun tərtib edilsin.
Gammasiron	Daxilə qəbul üçün məhlul	150 ml	Gamma-amino butyric acid – 100 mg, L-glycine – 50 mg, Vitamin B2 (as Riboflavin) – 1 mg, Vitamin B3 (as Niacinamide) – 11 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 2 mg, Vitamin B9 (as Folic acid) – 150 mcg, Vitamin B12 (as Cyanocobalamin) – 2 mcg, Citrus aurantium fruit essential oil – 1 mcg	Potassium sorbate, Sodium benzoate, Deionized water	Fito Lab MMC	Azərbaycan	28.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gammasiron (Daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiylik dozalardan yüksək deyil, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ 1) İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Degold	məhlul	30 ml	Vitamin D3 (Cholecalciferol) - 0.01 mg (400 IU)	Sunflower oil	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Degold (daxilə qəbul üçün məhlul - damcı, 30 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
ACD-A	steril antikoagulyant məhlul	200ml	Sodium citrate - 22.0g, Citric acid - 8.0g, Dextrose - 24.5g	Ayrı qeyd edilməyib	Sichuan Nigale Biotechnology Co., Ltd	Çin Xalq Respublikası	28.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "ACD-A, steril antikoagulyant məhlul, 200 ml, polimer kisədə" adlı məhsul avtomatlaşdırılmış aferez proseduru zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Ankaferd Blood Stopper® (5sm x 7.5sm)	Hemostatik Tampon	10ml	Urtica dioica - 0.6mg, Vitis vinifera - 0.8mg, Glycyrrhiza glabra - 0.9mg, Alpinia officinarum - 0.7mg, Thymus vulgaris - 0.5mg	Ayrı qeyd edilməyib	İmmun Gıda İlaç Kozmetik San. ve Tic. Ltd. Şti	Türkiyə	23.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Ankaferd Blood Stopper® (5sm x 7.5sm), hemostatik tampon, paketdə" adlı məhsul ekstrakorporal zədələnmələr və travmatik kəsiklərdə qanaxmanın dayandırılması üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Nash İmmuno	Daxilə qəbul üçün məhlul	150 ml	Beta glucan - 150 mg, Vitamin C (as L-ascorbic acid) - 500 mg, Vitamin E (as Alpha-tocopheryl acetate) - 80 mg, Zinc (as Zinc oxide) - 20 mg, Selenium (as Sodium selenite) - 125 mcg	Deionized water, Potassium sorbate, Xanthan gum, Guar gum, Glycerol	Fito Lab MMC	Azərbaycan	09.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nash Immuno (şərbət, 150 ml) adlı məhsul immun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: 1. Qablaşdırma üzərində istifadə sahəsi rəyə müvafiq qeyd olunsun. □ 2. Qablaşdırma və Azərbaycan dilində istifadə üzrə təlimatda qeyd edilən "Şərbət" yazısı "Daxilə qəbul üçün məhlul" yazısı ilə əvəz edilsin. 3. Qablaşdırma və Azərbaycan dilində istifadə üzrə təlimatda qeyd edilən "Qost:28499-2014" yazısı ləğv edilsin.
Klepus	Şərbət	150 ml	N-acetylcystein - 50 mg, Plantago lanceolata leaf dry extract - 75 mg, Althaea officinalis root dry extract - 125 mg, Propolis dry extract - 150 mg	Xanthan gum, Sucralose, Sugar syrup, Sodium benzoate, Potassium sorbate, Caramel flavour, Citric acid, Purified water	Fito Lab MMC	Azərbaycan	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Klepus (şərbət 150 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə qidamı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapevtik dozalardan yüksək deyil, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Maksitus	Şərbət	150 ml	Althaea officinalis root dry extract - 180 mg, Tussilago farfara leaf dry extract - 200 mg, Plantago major leaf dry extract - 10 mg, Propolis extract - 140 mg	Sugar syrup, Sodium benzoate, Purified water	Fito Lab MMC	Azərbaycan	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maksitus (şərbət, 150 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapevtik dozalardan yüksək deyil, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:1)İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin. 2)Tərkibə aid sənəddə köməkçi maddələrin miqdarının ölçü vahidində yol verilən texniki səhv aradan qaldırılın (ml yazısı faiz ilə əvəz edilsin).
Kalsi Kent	Daxilə qəbul üçün məhlul	150 ml	Calcium citrate (eq.to 300 mg of pure Calcium) - 3735 mg, Magnesium hydroxide (eq.to 150 mg pure Magnesium) - 360 mg, Zinc gluconate (eq.to 6 mg of pure Zinc) - 41.8 mg, Vitamin D3 (Cholecalciferol) - 400 IU	Sorbitol, Sucralose, Potassium sorbate, Sodium benzoate, Banana flavour, Purified water	Fito Lab MMC	Azərbaycan	14.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalsi Kent (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul kalsium mineralinin və D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:1)Qablaşdırma və Azərbaycan dilində istifadə üzrə təlimatda qeyd edilən "Şərbət" yazısı "Daxilə qəbul üçün məhlul" yazısı ilə əvəz edilsin. 2)Qablaşdırma və Azərbaycan dilində istifadə üzrə təlimatda qeyd edilən "Qost:28499-2014" yazısı ləğv edilsin.
Vikokid	Daxilə qəbul üçün məhlul	100 ml	Gamma-amino butyric acid – 100 mg, L-glycine – 50 mg, Vitamin B2 (as Riboflavin) – 1 mg, Vitamin B3 (as Niacinamide) – 11 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 2 mg, Vitamin B9 (as Folic acid) – 150 mcg, Vitamin B12 (as Cyanocobalamin) – 2 mcg, Citrus aurantium fruit essential oil – 1 mcg	Potassium sorbate, Sodium benzoate, Deionized water	Fito Lab MMC	Azərbaycan	09.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vikokid (Daxilə qəbul üçün məhlul, 100 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapevtik dozalardan yüksək deyil, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:1)Məhsulun tərkibi rəyə müvafiq olaraq qeyd edilsin. 2)İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin. 3)Qablaşdırma və Azərbaycan dilində istifadə üzrə təlimatda qeyd edilən "Qost:28499-2014" yazısı ləğv edilsin. 3)Məhsulun istifadə qaydası 14 yaşdan yuxarı uşaqlar tövsiyə edildiyi üçün qablaşma üzərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"na əsasən 4-14 yaş qrupu uşaqlar üçün nəzərdə tutulduğunu göstərən rəsmi çıxarılması zəruridir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkcı maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Nash Omega	Daxilə qəbul üçün məhlul	150 ml	Fish oil (Omega-3 - 200 mg, DHA-170 mg, EPA - 115 mg) - 500 mg, L-Phenylalanine - 100 mg	Glycerol, Sucralose, Sodium benzoate, Potassium sorbate, Purified water	Fito Lab MMC	Azərbaycan	09.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nash Omega (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul omega 3 yağ turşularının və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ankaferd Blood Stopper® Absorbable Wet Tampon (5x5sm)	Hemostatik tampon / məhlul	5ml	Urtica dioica - 0.3mg, Vitis vinifera - 0.4mg, Glycyrrhiza glabra - 0.45mg, Alpinia officinarum - 0.35mg, Thymus vulgaris - 0.25mg	Ayrı qeyd edilməyib	İmmun Gida İlaç Kosmetik San. və Tic. Ltd. Şti	Türkiyə	23.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Ankaferd Blood Stopper® Absorbable Wet Tampon (5x5sm), hemostatik tampon və əvvəlcədən doldurulmuş spriş, karton qutu qablaşmada" adlı məhsul qanaxmanın dayandırılması üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Ankaferd Blood Stopper® Absorbable Wet Tampon (2x2.5sm)	Hemostatik tampon / məhlul	1 ml	Urtica dioica - 0.06mg, Vitis vinifera - 0.08mg, Glycyrrhiza glabra - 0.09mg, Alpinia officinarum - 0.07mg, Thymus vulgaris - 0.05mg	Ayrı qeyd edilməyib	İmmun Gida İlaç Kosmetik San. və Tic. Ltd. Şti	Türkiyə	24.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Ankaferd Blood Stopper® Absorbable Wet Tampon (2x2.5sm), hemostatik tampon və əvvəlcədən doldurulmuş spriş, karton qutu qablaşmada" adlı məhsul qanaxmanın dayandırılması üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Ankaferd Blood Stopper® (2.5 x 7sm)	Hemostatik tampon / məhlul	3ml	Urtica dioica - 0.18mg, Vitis vinifera - 0.24mg, Glycyrrhiza glabra - 0.27mg, Alpinia officinarum - 0.21mg, Thymus vulgaris - 0.15mg	Ayrı qeyd edilməyib	İmmun Gida İlaç Kosmetik San. və Tic. Ltd. Şti	Türkiyə	23.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Ankaferd Blood Stopper® (2.5 x 7sm), hemostatik tampon, paketdə" adlı məhsul ekstrakorporal zədələnmələr və travmatik kəsiklərdə qanaxmanın dayandırılması üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Ankaferd Blood Stopper® Absorbable Wet Tampon (1x2.5sm)	Hemostatik tampon / məhlul	0.5 ml	Urtica dioica - 0.03mg, Vitis vinifera - 0.04mg, Glycyrrhiza glabra - 0.045mg, Alpinia officinarum - 0.035mg, Thymus vulgaris - 0.025mg	Ayrı qeyd edilməyib	İmmun Gida İlaç Kosmetik San. və Tic. Ltd. Şti	Türkiyə	24.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Ankaferd Blood Stopper® Absorbable Wet Tampon (1x2.5sm), hemostatik tampon və əvvəlcədən doldurulmuş spriş, karton qutu qablaşmada" adlı məhsul qanaxmanın dayandırılması üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Ankaferd Blood Stopper® Absorbable Wet Tampon (5x10sm)	Hemostatik tampon / məhlul	10ml	Urtica dioica - 0.6mg, Vitis vinifera - 0.8mg, Glycyrrhiza glabra - 0.9mg, Alpinia officinarum - 0.7mg, Thymus vulgaris - 0.5mg	Ayrı qeyd edilməyib	İmmun Gida İlaç Kosmetik San. və Tic. Ltd. Şti	Türkiyə	24.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Ankaferd Blood Stopper® Absorbable Wet Tampon (5x10sm), hemostatik tampon və əvvəlcədən doldurulmuş spriş, karton qutu qablaşmada" adlı məhsul qanaxmanın dayandırılması üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Nashsed	Şərbət	150 ml	Lavandula angustifolia flower dry extract - 25 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Tilia cordata flower dry extract - 60 mg, Vaccinium myrtillos fruit dry extract - 60 mg, Magnesium (Magnesium oxide) - 250 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg	Sugar syrup, Sodium benzoate, Purified water	Fito Lab MMC	Azərbaycan	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nashsed (şərbət, 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Epimed	Tablet	30	L-arginine - 400 mg, Lepidium Meyenii root dry extract - 85 mg, Epimedium sagittatum herb dry extract - 50 mg, Eurycoma Longifolia root dry extract - 25 mg, Pausinystalia johimbe bark dry extract – 70 mg, Inositol – 20 mg, Panax ginseng root dry extract - 40 mg, Zinc (as Zinc gluconate) - 25 mg, Coenzyme Q10 – 30 mg, Folic acid – 400 mcg, Selenium (as Sodium selenite pentahydrate) – 110 mcg	Magnesium stearate, Microcrystalline cellulose, Silicon dioxide, Polyvinylpyrrolidone	Asterpharma İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epimed (tablet № 30) adlı məhsul cinsi zəiflik zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Viusid	Şərbət	100 ml	Glucosamine sulfate potassium chloride - 2000 mg, Malic acid - 2000 mg, L - Arginine - 2000 mg, L - Glycine - 1000 mg, Liquorice (Glycyrrhiza glabra L) extract(Glycyrrhizic Acid - 96.01 mg) - 100 mg, Vitamin C (L - Ascorbic acid) - 60 mg, Zinc sulfate - 15 mg, Pantothenic acid (as D-calcium pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, Folic acid (as Pteroylmonoglutamic acid) - 0.2 mg, Vitamin B12 (Cyanocobalamin) - 1 mcg	Sodium benzoate, Potassium sorbate, Lemon aroma, Sucralose, Water	Sincrofarm S.L.	İspaniya	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Viusid (şərbət, 100 ml) (Seriya:X-10, istehsal tarixi: 01.12.2021, Son istifadə tarixi:01.12.2024) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Tanalgin	Tablet	2 x 15	Feverfew (Tanacetum parthenium) flowering herb dry extract - 250 mg, Lemon balm (Melissa officinalis) leaves dry extract - 50 mg, Devils claw (Harpagophytum procumbens) root dry extract - 50 mg	Microcrystalline cellulose, Silicon dioxide, Vegetable magnesium stearate	Gricar Chemical S.R.L.	İtaliya	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tanalgin (tablet № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
UroFit	Kapsul	3 x 10	Solidago virgaurea herb powder - 75 mg, Equisetum arvense herb powder - 75 mg, Zea mays stylis cum stigmatis L. powder - 15 mg, Phaseolus vulgaris L. vaivae fructus powder - 30 mg, Sambucus nigra L. leaf and flower powder - 30 mg, Betula pendula Roth. leaf powder - 45 mg, Daucus carota L. fructus powder - 30 mg	Gelatin	Ximfarmzavod "Krasnaya Zvezda"	Ukrayna	17.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən UroFit (kapsul, № 30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Blefovias	Gel	40 ml	vegetable glycerol - 3 g, Aloe ferox glycoic extract - 1.3 g, maiva Sylvestris glycolic extract - 1.3 g, Citrus grandis seed extract hydroglycerin (grapefruit seed extract, also known under the acronym GSE) - 0.2 g, Lauramidopropyl Betaine - 5.0 g, Carboxyvinyl polymer - 0.2 g, Hydroxyethylcellulose - 0.5 g, Monobasic Potassium Phosphate - 0.05 g, Dibasic Potassium Phosphate - 0.13 g, Disodium EDTA - 0.1 g, Sodium Hydroxymethylglycinate - 0.4 g, Sodium Methyl Paraben - 0.2 g, Purified Water - 400 g	Ayrı geyd edilməyib	Oftalparma srl. (BioDue S.p.A.)	İtaliya	10.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Blefovias, gel, 40 ml, tubda, karton qutu qablaşmada" adlı məhsul həssas və səbəreyaya meylli göz qapaqlarının və kirpiklərin gündəlik təmizlənməsi üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Zixol	Göz damcısı	8 ml	Hyaluronic acid sodium salt - 0.15%, Zinc sulfate heptahydrate - 0.035%, Sodium chloride - 0.8%, Citric acid monohydrate - 0.003%, Sodium citrate tribasic dihydrate - 0.2%, Purified water - Up to 100%	Ayrı geyd edilməyib	Oftalparma srl. (Enable Innovations srl.)	İtaliya	09.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Zixol, göz damcısı, 8ml plastik flakonda, karton qutu qablaşmada" adlı məhsul quru göz sindromu, qızartılı göz sindromu, yorğun göz sindromu zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Extrabronx	Şərbət	200 ml	N-acetylcysteine-100 mg, Thymus vulgare herb dry extract-40 mg, Primula veris root dry extract- 55 mg, Althea officinalis root dry extract- 75 mg, Tilia cordata flowers dry extract -55 mg, Zinc gluconate (eqv.to 4 mg Zinc)- 28 mg.□	Deionized water, Xanthan Gum, Citric acid, Raspberry flavor , Potassium sorbate, Sodium benzoate, Sucralose	İlaçsan Medikal Sənaye və Dış Ticaret Limited Şirketi	Türkiya	22.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Extrabronx(şərbət, 200 ml) adlı məhsul bəlgəmin ifrazını və tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Yaş həddi və istifadə qaydaları ilə dozalanma rəyə uyğun olaraq göstərilin.
Tridevit	Daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 - 50000 IU	Olive oil, Alfa tocopherol □	"Bəyaz Flora" MMC	Azərbaycan	29.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tridevit (daxilə qəbul üçün məhlul, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydaları rəyə uyğun olaraq göstərilin.
Artex	plastr	2	Reduced iron powder - 82%, Active carbon - 10%, Salt - 0.35%, Far infrared powder - 0.35%, Polyacrylic ester - 0.13%, Fabrics - 3.8%, Protection paper - 3.37%	Ayrı qeyd edilməyib	Wuhan Huawei Tec. Co.LTD.	Çin Xalq Respublikası	02.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Artex, plastr N2, karton qutu qablaşmada" adlı məhsul revmatizm, soyuqdəymə, servikal spondiloz, osteartroz xəstəlikləri zamanı köməkçi vasitə kimi istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Centrum® Silver Multivitamin complex from A to Zinc (Centrum® Silver multivitamin kompleksi A-Sinka qədər)	örtüklü tablet	1	Vitamin A RE (50% as Beta Carotene) - 0.8 mg, Vitamin E (DL-α-Tocopheryl acetate) - 18 mg, Vitamin D - 5 mcg, Vitamin K - 30 mcg, Vitamin C - 120 mg, Biotin - 75 mcg, Folic acid - 300 mcg, Pantothenic acid - 9 mg, Niacinamide - 24 mg, Vitamin B1 - 1.65 mg, Riboflavin (Vitamin B2) - 2.1 mg, Vitamin B6 - 2.1 mg, Vitamin B12 - 3 mcg, Calcium - 162 mg, Chromium - 40 mcg, Copper - 500 mcg, Iodine - 100 mcg, Iron - 2.1 mg, Magnesium - 100 mg, Manganese - 2 mg, Molybdenum - 50 mcg, Selenium - 30 mcg, Zinc - 5 mg, Phosphorus - 125 mg	Crospovidone, Magnesium stearate, Microcrystalline cellulose, Silicon dioxide, Opadry II blue 47U105001	Pfizer Consumer Manufacturing İtaly S.R.L	İtaliya	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Centrum® Silver Multivitamin complex from A to Zinc (Centrum® Silver multivitamin kompleksi A-Sinka qədər) (tablet, № 30) adlı məhsul 50 yaşdan yuxarı şəxslər üçün vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Melenor	Kapsul	3 x 10	Fish oil (Omega 3 - 129.3 mg, EPA - 66.5 mg, DHA - 44.3 mg) - 369.565 mg, Ferrous fumarate (Iron - 17 mg) - 51.72 mg, Vitamin C (Ascorbic acid) - 50 mg, Zinc sulphate monohydrate (Zinc - 10 mg) - 27.45 mg, Vitamin B3 (Niacinamide) - 16 mg, Calcium-D-pantothenate (Vitamin B5 - 6 mg) - 6.522 mg, Cyanocobalamin (Vitamin B12) - 2.5 mcg, Pyridoxine hydrochloride (Vitamin B6 - 1.8 mg) - 2.188 mg, Thiamine hydrochloride (Vitamin B1 - 1.4 mg) - 1.873 mg, Vitamin B2 (Riboflavin) - 1.4 mg, Vitamin B9 (Folic acid) - 0.4 mg, Vitamin D3 (Cholecalciferol - 0.2 mg) - 5 mcg, Potassium iodide (Iodine - 150 mcg) - 0.196 mg, Sodium selenite (Selenium - 55 mcg) - 0.12 mg, Vitamin B7 (Biotin) - 0.035 mg	Gelatin (bovine gelatin), Deionized water, Sunflower seed oil, Glycerin (E 422), Lemon peel oil, Silicon dioxide (E 551), Beeswax white (E 901), Tocopherol-rich extract (E 306), Iron oxide (red) (E 172), Iron oxide (black) (E 172)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiya	28.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melenor (kapsul, №30) adlı məhsul omega-3 yağ turşularının, vitamin və minerallarının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Salcomega Kids	Şərbət	150 ml	Fish oil - 1000 mg, EPA - 180 mg, DHA - 120 mg, Vitamin A (as Retinol acetate) - 1.5 mg, Vitamin E (as D-alpha-tocopherol acetate) - 15 mg, Vitamin D (as Cholecalciferol) - 200 IU, Zinc (as Zinc citrate) - 5 mg	Glycerol, Xanthan gum, Citric acid, Orange flavour, Deionized water, Sugar, Sodium benzoate, BHT, Sodium saccharine	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirkəti	Türkiyə	17.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Salcomega Kids (şərbət, 150 ml) adlı məhsul vitamin, mineral və omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmm an vasitəsi deyil. Qeyd 1: İstifadə üzrə təlimatda "İstifadə qaydası və dozası" hissəsində həkim tövsiyəsi ilə bağlı ifadələr əlavə olunsun. Qeyd 2: Tərəfimizdən verilmiş əvvəlki rəydə istehsalçı şirkət bəndində düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Vita Grip	toz	20	Echinacea purpurea herb dry extract - 300 mg, Ascorbic acid - 50 mg, Zingiber officinalis rhizome dry extract - 30 mg, Propolis extract - 30 mg, Zinc (as Zinc sulfate) - 10 mg, Beta glucan - 25 mg, Selenium (as Sodium selenite) - 46 mcg	Maltodextrin, Sodium bicarbonate, Citric acid, Lemon flavor, Sucralose, Silicon dioxide	Pharmanor İlaç Sənayi Ticarət Limited Şirkəti	Türkiyə	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vita Grip (toz, şaşe №20) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Axis (AX-11 EO sterilizing cartridge)	maye	11g	Ethylene Oxide - 100%	Ayrı qeyd edilməyib	Kordon Tıp Sağlq Araç və Gerekləri	Türkiyə	03.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Axis (AX-11 EO sterilizing cartridge), 11g maye, plastik kartıçda", adlı məhsul yüksək temperatura həssas avadanlıqların, kateterlərin, yara sarğı materialların, stentlərin, laporaskopik və endoskopik avadanlıqların sterilizasiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dəmm an vasitəsi deyil. Qeyd: Məhsulun tərkibində olan Ethylene Oxide maddəsi Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş "Zəhərli maddələr" siyahısında mövcuddur (2 nömrəli əlavə).
Ferfolin	Kapsul	3 x 10	Ferrous fumarate (Iron - 40 mg) - 121.694 mg, Vitamin C (L-ascorbic acid) - 50 mg, Folic acid - 400 mcg	Corn starch, Gelatin, Microcrystalline cellulose (E 460i), Magnesium stearate (E 470b)	MM Vitapharm-Com MMC	Moldova	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferfolin (kapsul №30) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kids Vital	Şərbət	200 ml	Lysine - 80 mg, Vitamin C - 60 mg, Magnesium - 20 mg, İron - 14 mg, Zinc - 10 mg, Niacin (NE) - 10 mg, Vitamin E (α-TE) - 6 mg, Pantothenic acid - 5 mg, Vitamin B1 - 3 mg, Vitamin B2 - 3 mg, Vitamin B6 - 2 mg, Vitamin A (RE) - 900 mcg, Vitamin D3 - 5 mcg, Vitamin B12 - 3 mcg	Water, Sorbitol, Lactic acid, Fructose, Malic acid, Concentrated fruit juice orange, Citric acid, Flavour orange, Guar gum, Xanthan gum, Potassium sorbate, Sodium benzoate, Sodium cyclamate, Acesulfame K, Cochenille red, Saccharin.	C.Hedenkamp GmbH&Co.KG (Sunlife Produktions und Vertriebsgesellschaft mbh üçün)	Almaniya	28.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kids Vital (şərbət 200 ml) (Seriya:L94222; İstehsal tarixi: 01.04.2022; Son istifadə tarixi:01.04.2025) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Serrazin	Kapsul	2 x 15	Serrapeptase - 40 000 IU	Maltodextrin 19, Magnesium stearate, capsula shell (gelatin)	Kendy Ltd	Bolqarıstan	07.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serrazin (kapsul № 30)(Seriya nömrəsi:2204002, İstehsal tarixi: 01.04.2022, son istifadə tarixi: 01.04.2024) adlı məhsul serrapeptaza fermentinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pharma Novid Vitamin D3	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 (Cholecalciferol) - 50000 IU (1drop-133 IU)	Olive oil	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirkəti	Türkiyə	29.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pharma Novid Vitamin D3 (Daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nordamin	Şərbət	150 ml	Vitamin C (as ascorbic acid) - 60 mg, Vitamin B1 (as Thiamine Hydrochloride) - 1 mg, Vitamin B2 (as riboflavin) - 1.6 mg, Vitamin B3 (as Nicotinic acid) - 12 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B9 (as Folic acid) - 160 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin A (as retinol acetate) - 266 mcg, Vitamin D (as Cholecalciferol) - 10 mcg, Vitamin E (as d-alpha tocopherol acetate) - 110 mg.	Sugar, Sucralose, Saccharine, Glycerol /E422, Linseed oil, Tutti-frutti flavor, Citric acid /E330, Xanthan gum /E412, Tween 80, Sodium benzoate /E211, Deionized water	Pharmanor İlaç Sənayi Ticarət Limited Şirkəti	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nordamin (şərbət 150 ml) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmm an vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Nordamin	Tablet	3 x 10	Folic Acid - 500 mcg, Biotin-150 mcg, Copper (as Copper (II) sulfate anhydrous)-1000 mcg (2.5 mg), Iodine (as Potassium Iodide) -140 mcg (365 mcg), Iron (as Iron (II) sulfate)- 17 mg (46.3 mg), Calcium (as Calcium carbonate)-100 mg (250 mg), Magnesium (as Magnesium carbonate) -150 mg (520 mg), Selenium(as Sodium selenate)- 30 mcg (71.73 mcg), Natural Mixed Carotenoids -2 mg, Zinc (As Zinc oxide)-15 mg(16.7 mg), Vitamin B1 (as Thiamin hydrochloride) -3 mg , Vitamin B2 (as Riboflavin)- 2 mg, Vitamin B3(as Nicotinic acid) -20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride)- 6 mg, Vitamin B12 (as Cyanocobalamin)- 6 mcg, Vitamin C(as Ascorbic acid)- 70 mg, Vitamin D3(As Cholecalciferol)- 10 mcg (400 İU), Vitamin E(as D-alpha-tocopherol acetate)- 20 mg, Vitamin K (as Menaquinone)- 40 mcg.	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum Arabic,Magnesium stearate.	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiyə	16.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nordamin(tablet № 30) adlı məhsul bəzi mineral və vitaminlərin əlavə mənbəyi kimi tövsiyyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır VƏ öz tərkibi və istifadə qaydalarına görə dərm an vasitəsi deyil. Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilən,İstehsalçının təqdim etdiyi tərkib haqqında sənədə əsasən. □
Ledvin X Forte	Şərbət	120 ml	Lespedeza (Lespedeza capitata) herb liquid extract – 1,5 ml, Corn (Zea mays) silk liquid extract – 3,0 ml, Potassium citrate - 5 mg	Sorbitol, Sodium benzoate, Orange juice, Citric acid, Glycerol, Potassium sorbate, Xanthan gum, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	17.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ledvin X Forte (şərbət № 120 ml) adlı məhsul sidik-İfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərm an vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bİrdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərm an vasitəsi deyil.
Enzyfar	Şərbət	120 ml	Lactobacillus acidophilus - 5x10 ⁷ CFU (0,5 mg), Lactobacillus rhamnosus - 4x10 ⁷ CFU (0,1 mg), Lactobacillus bulgaricus - 1x10 ⁸ CFU (1 mg), Lactobacillus casei - 2,5x10 ⁸ CFU (0,5 mg), Bifidobacterium bifidum - 1x10 ⁸ (1 mg), İnulin - 50 mg	Sucrose, Lactose, Potassium sorbate, Xanthan gum, Raspberry juice concentrate, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Enzyfar (şərbət, 120 ml) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək, mədə-bağırsağ sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərm an vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bİrdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərm an vasitəsi deyil.
Pro Nefron	Şərbət	250 ml	Lespedeza capitata herb liquid extract – 1 ml;Vaccinium oxycoccus fruit liquid extract – 1 ml; Betula pendula leaf liquid extract – 0,5 ml; Zea mays silk liquid extract – 0,5 ml; Equisetum arvense herb liquid extract – 0,5 ml; Polygonum aviculare herb liquid extract – 0,5 ml; Rosa canina fruit liquid extract – 0,5 ml;Rubia tinctorum root liquid extract – 0,5 ml;Pimpinella saxifraga herb liquid extract – 0,5 ml;Cynodon dactylon root liquid extract – 0,5 ml; Mentha piperita leaf liquid extract – 0,5 ml; Sodium citrate – 5 mg ; Potassium citrate – 5 mg □	Sorbitol , Sodium benzoate, Potassium sorbate,Glycerol , Citric acid, Xanthan gum, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	17.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pro Nefron(şərbət, 250 ml) adlı məhsul sidik-İfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərm an vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bİrdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərm an vasitəsi deyil.
Nordas	Tablet	2 x 15	Passiflora incarnata L. herb dry extract - 100 mg, Valeriana officinalis rhizome and root dry extract - 100 mg, Magnesium (as Magnesium hydroxide 24 mg) - 10 mg, Humulus lupulus L. strobiles dry extract - 25 mg, Folic acid - 200 mcg	Microcrystalline cellulose, Magnesium stearate vegetable, Sorbitol	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	16.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nordas (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərm an vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bİrdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərm an vasitəsi deyil.
10 Seda	Şərbət	120 ml	Melissa officinalis leaf liquid extract - 2 ml, Lavandula angustifolia flower liquid extract - 1.5 ml, Chamomilla recutita flower liquid extract - 1.5 ml, Tilia cordata flower liquid extract – 1 ml	Sucrose, Sodium benzoate, Potassium sorbate, Glycerol, Citric acid, Xanthan gum, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	16.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən 10 Seda (şərbət, 120 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərm an vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bİrdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərm an vasitəsi deyil.
Karitas	Kapsul	60	Beta-glucan – 75 mg, Vitamin C (as L -Ascorbic acid) – 60 mg, Sink (as Zinc sulfate) – 7.5 mg, Vitamin E (as Tocopherol acetate) – 25 mg, Selenium (as Sodium selenite) – 25 mcg, Hibiscus (Hibiscus sabdariffa) flowers dry extract – 100 mg	Microcrystalline cellulose, Corn starch, Magnesium stearate, Silicon dioxide, Natural gelatin	"Bəyaz Flora" MMC	Azərbaycan	16.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Karitas (Kapsul №60) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərm an vasitəsi deyil.
Nefmas	Şərbət	120 ml	Lespedeza (Lespedeza capitata) herb liquid extract – 1,5 ml, Corn (Zea mays) silk liquid extract – 3,0 ml, Potassium citrate - 5 mg	Sorbitol, Sodium benzoate, Orange juice, Citric acid, Glycerol, Potassium sorbate, Xanthan gum, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	17.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nefmas (şərbət № 120 ml) adlı məhsul sidik-İfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərm an vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bİrdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərm an vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Volorin Forte	Kapsul	30	Passiflora incarnata herb dry extract - 100 mg, Valeriana officinalis root dry extract - 80 mg, Humulus lupulus herb powder - 60 mg, Melissa officinalis leaf powder - 60 mg, Crataegus monogyna fruit dry extract - 20 mg	Corn strach, Silisium dioxide, Magnesium stearate, Gelatin	"Bayaz Flora" MMC	Azərbaycan	16.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Volorin Forte (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Multijelli Multivitaminli Ayıcıqlar	çeynəmə marmelad	1	Vitamin A - 160 mcg, Thiamine - 0.22 mg, Riboflavine - 0.28 mg, Niacin - 3.2 mg, Pantothenic acid - 1.2 mg, Vitamin B6 - 0.28 mg, Biotin - 10 mcg, Folic acid - 40 mcg, Vitamin B12 - 0.5 mcg, Vitamin C - 16 mg, Vitamin D - 1 mcg, Vitamin E - 2.4 mg, Zinc - 2 mg, Chromium - 8 mcg, Selenium - 11 mcg	Glucose syrup, Water, Sugar, Gelling agent (beef gelatine), Glazing agent (coconut oil, beeswax), Apple juice concentrate, Acidity regulator (citric acid), Flavours (orange, strawberry, lemon, tropical, apple), Colours (anthocyanine, beta carotene, chlorophyll, black carrot water concentrate)	Saadet Gıda Paz. San. ve Tic. A.Ş	Türkiyə	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Multijelli Multivitaminli Ayıcıqlar (çeynəmə marmelad, №10)(Seriya nömrəsi:091, istehsal tarixi: 01.04.2022, son istifadə tarixi: 01.04.2024) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fertifolin	toz	30	Myo-inositol - 1030.928 mg, Calcium-L-methylfolate (Folate) - 0.143 mg	Maltodextrin, Silicon dioxide (E551)	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	10.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fertina (toz, şaşe №30) (Seriya: F00128, istehsal tarixi: 08.02.2022, son istifadə tarixi: 08.02.2024) adlı məhsul inozit və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərəfimizdən verilmiş əvvəlki rəydə qeyd edilən iradlar aradan qaldırılmayıb. □ a) "İstifadə qaydası" və "əks göstərişlər" bəndləri rəyə müvafiq olaraq qeyd edilsin. □ b) Qablaşma və Azərbaycan dilində istifadə üzrə təlimat "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"na uyğun olaraq tərtib edilsin.
Positiv	toz	60	L-Arginine HCl(L-Arginine:100 mg)-120,93 mg; Myoinositol-1500 mg, Folic acid-0,4 mg, Cholecalciferol(eqv. to Vitamin D 3-10 mcg) - 4 mg.	Maltodextrin, Silicon dioxide, Isomalt, Lemon flavor, Sucralose	TRIA Pharma İlaç A.Ş	Türkiyə	22.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Positiv (toz, şaşe №60) adlı məhsul reproduktiv orqanların fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq göstərilin.
Vipanzim	Tablet	2 x 15	Pancreatine 8x - 100 mg, Pineapple (Ananas comosus) standardised stems extract for 80 GDU bromelaine - 100 mg, Papaya (Carica papaya) standardised fruit extract for 50 000 IU/g Papaine 75 mg, Vitamin B1 (as Thiamine HCl) - 0.5 mg, Vitamin B9 (Folic acid) - 0.04 mg, Vitamin B7 (as D-Biotin) - 0.03 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Nutraflucient 114F265032, HPMC, Povidone	Pharmex Rom Industry S.R.L	Rumıniya	17.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vipanzim (tablet, № 30) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pantotin	Şərbət	100 ml	Acidum hopantenicum – 100 mg, Vitamin B2 – 0.05 mg, Vitamin B6 – 0.05 mg	Purified water, Fructose, Potassium sorbate	MM Vitapharm-Com MMC	Moldova	03.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pantotin (şərbət 100 ml) adlı məhsul MSS funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan məhsul olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Krilom Omega 3	Kapsul	3 x 10	Fish oil - 950 mg: Omega-3 (EPA - 340 mg, DHA - 235 mg) - 640 mg, Astaxanthin (from Haematococcus pluvialis whole plant extract) - 0.11 mg	Deionized water, Edible gelatin, Glycerol (E 422), Orange flavour 1207774, Alpha-tocopherol (E 307)	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Krilom Omega 3 (kapsul, № 30) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməki maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Nutricomp Drink Plus Strawberry	məhlul	200 ml	Water - 76 g, Maltodextrin - 15 g, Sugar - 6 g, Rapeseed oil - 3.1 g, Milk protein - 3 g, Whey protein - 2 g, Soy protein - 2 g, Sunflower oil - 0.83 g, Medium chain triglycerides (MCT oil) - 0.76 g, Tri calcium citrate x 4 H2O - 0.34 g, Tri potassium citrate x 4 H2O - 0.24 g, Fish oil - 0.17 g, Sodium chloride - 0.10 g, Potassium chloride - 86 mg, Magnesium carbonate x 5 H2O - 72 mg, Potassium dihydrogenphosphate - 56 mg, Tri magnesium citrate - 47 mg, Choline chloride - 40 mg, L-Ascorbic acid - 15 mg, DL-alpha tocopheryl acetate (50% on carrier) (Vitamin E acetate - 3 mg) - 6 mg, Ferrous (II) sulphate - 4.2 mg, Zinc sulphate x H2O - 3.3 mg, Nicotinamide - 2.4 mg, Manganese (II) sulphate x H2O - 1.8 mg, Retinyl acetate (11.5% on carrier) (Vitamin A acetate - 0.17 mg) - 1.5 mg, Calcium D-pantothenate - 1.2 mg, Cholecalciferol (0.25% on carrier)(Vitamin D - 1.8 mcg) - 0.72 mg, Copper (II) sulphate x 5 H2O - 0.67 mg, Cyanocobalamin (0.1% on carrier)(vitamin B12 - 0.55 mcg) - 0.55 mg, Sodium fluoride - 0.33 mg, Pyridoxine hydrochloride - 0.27 mg, Phylloquinone (5% on carrier) (Vitamin K - 12 mcg) - 0.24 mg, Thiamine hydrochloride - 0.23 mg, Riboflavin - 0.22 mg, Chromium (III) chloride x 6 H2O - 82 mcg, Folic acid - 45 mcg, Potassium iodide - 33 mcg, Sodium molybdate x 2 H2O - 30 mcg, Sodium selenite - 18 mcg	Flavour, Soy lecithin, Beta-carotene, Mono and diglycerides of fatty acids, Guar gum	B.Braun Melsungen AG	Almaniya	08.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutricomp Drink Plus Strawberry (məhlul, 200 ml) (Seriya: 2208170543, istehsal tarixi: 21.02.2022, son istifadə tarixi: 20.08.2023) adlı məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmə an vasitəsi deyil. Qeyd:Məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunduğuna görə qeyd edilən doza yol verilməlidir.
Nutricomp Drink Plus Fibre Vanilla	məhlul	200 ml	Water - 76 g, Maltodextrin - 15 g, Milk protein - 5.4 g, Sugar - 3.8 g, Medium-chain triglycerides (MCT oil) - 2.5 mg, Soy protein - 1.9 g, Rapeseed oil - 1.4 g, Starch - 1.3 g, Inulin - 1.1 g, Fish oil - 0.76 g, Wheat dextrin - 0.61 g, Flavour - 0.39 g, Tri potassium citrate x H2O - 0.31 g, Calcium carbonate - 0.26 g, Cellulose - 0.22 g, Sodium chloride - 0.20 g, Di sodium phosphate x 2 H2O - 0.17 g, Magnesium carbonate x 5 H2O - 0.11 g, Choline chloride - 60 mg, Sodium ascorbate (Vitamin C - 15 mg) - 17 mg, Beta-carotene (1% on carrier)(Beta-carotene - 0.15 mg) - 15 mg, Tri sodium citrate x 2 H2O - 11 mg, DL-alpha tocopheryl acetate (50% on carrier)(Vitamin E acetate - 4.5 mg) - 9 mg, Ferric (III) diphosphate - 6.2 mg, Zinc sulphate x H2O - 4.9 mg, Nicotinamide - 2.7 mg, Retinyl acetate (11.5% on carrier)(Vitamin A acetate - 0.16 mg) - 1.4 mg, Calcium D pantothenate - 0.98 mg, Manganese (II) chloride x 2 H2O - 0.88 mg, Copper (II) sulphate x 5 H2O - 0.88 mg, Cholecalciferol (0.25% on carrier)(Vitamin D - 1.5 mcg) - 0.60 mg, Cyanocobalamin (0.1% on carrier)(Vitamin B12 - 0.45 mcg) - 0.45 mg, Thiamine mononitrate - 0.37 mg, Pyridoxine hydrochloride - 0.36 mg, Sodium fluoride - 0.33 mg, Riboflavin - 0.3 mg, Phylloquinone (5% on carrier)(Vitamin K - 10.5 mcg) - 0.21 mg, Chromium (III) chloride x 6 H2O - 54 mcg, Folic acid - 45 mcg, Sodium molybdate x 2 H2O - 38	Soy lecithin, Mono and diglycerides of fatty acids, Beta carotene	B.Braun Melsungen AG	Almaniya	08.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutricomp Drink Plus Fibre (məhlul, 200 ml) (Seriya:2208370546, istehsal tarixi: 23.02.2022, son istifadə tarixi: 22.08.2023) adlı məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmə an vasitəsi deyil. Qeyd:Məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunduğuna görə qeyd edilən doza yol verilməlidir.
DexellVur	İmplant	1ml	Cross-linked Sodium Hyaluronate - 15 mg, Dextranome - 50 mg, Water for injection ad 1ml	Ayrı qeyd edilməyib	İstem Medical Tibbi Cihaz Ve Sanayi Ticaret Limited Şirketi	Türkiyə	28.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "DexellVur, implant, 1 ml, əvvəlcədən doldurulmuş şprisdə, karton qutu qablaşmada" adlı məhsul vezikouretal reflüksün müalicəsi zamanı tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dəmə an vasitəsi deyil.
Additiva Jumbo-Mix	toz	1	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Niacin - 5.3 mg, Pantothenic acid - 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Raspberry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	13.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Jumbo-Mix (toz, paket №10 - Seriya nömrəsi: L22014; İstehsal tarixi: 05.04.2022; Son istifadə tarixi: 05.10.2024) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmə an vasitəsi deyil.
Additiva Jumbo-Mix	toz	1	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Niacin - 5.3 mg, Pantothenic acid - 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Raspberry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	13.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Jumbo-Mix (toz, paket №10 - Seriya nömrəsi: L22012; İstehsal tarixi: 05.04.2022; Son istifadə tarixi: 05.10.2024) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmə an vasitəsi deyil.
Additiva Jumbo-Mix	toz	1	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Niacin - 5.3 mg, Pantothenic acid - 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Raspberry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	10.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Jumbo-Mix (toz, paket №10 - Seriya nömrəsi: L22013; İstehsal tarixi: 05.04.2022; Son istifadə tarixi: 05.10.2024) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmə an vasitəsi deyil.
Additiva Jumbo-Mix	toz	1	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Niacin - 5.3 mg, Pantothenic acid - 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Raspberry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	10.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Jumbo-Mix (toz, paket №10 - Seriya nömrəsi: L22015; İstehsal tarixi: 05.04.2022; Son istifadə tarixi: 05.10.2024) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmə an vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Additiva Jumbo-Mix	toz	1	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Niacin - 5.3 mg, Pantothenic acid - 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Raspberry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	10.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Jumbo-Mix (toz, paket №10 - Seriya nömrəsi: L22011; İstehsal tarixi: 05.04.2022; Son istifadə tarixi: 05.10.2024) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Jumbo-Mix	toz	1	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Niacin - 5.3 mg, Pantothenic acid - 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Raspberry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	10.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Jumbo-Mix (toz, paket №10 - Seriya nömrəsi: L22016; İstehsal tarixi: 06.04.2022; Son istifadə tarixi: 06.10.2024) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Reviforce	Şərbət	250 ml	Ascorbic acid - 1333.23 mg, Cholecalciferol (Vitamin D3) - 125 mcg, Thiamine hydrochloride - 23.33 mg, Sodium riboflavin -5-phosphate - 29.68 mg, Pyridoxine hydrochloride - 42.5 mg, Niacin - 266.68 mg, Tocopherol acetate - 329.32 mg, Retinyl palmitate - 42750 IU, Cyanocobalamin - 41.68 mcg	Sodium benzoate, Potassium sorbate, Sodium citrate, Polysorbate 20, Aspartame, Sucralose, Saccharin sodium, Orange flavour, Hypromellose, Glycerine, Purified water	Laboratorios Basi-Industria Farmaceutica S.A	Portuqaliya	07.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Reviforce (şərbət, 250 ml) (Seriya nömrəsi: L 0367, istehsal tarixi: 01.03.2022, son istifadə tarixi: 29.02.2024) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	10.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22034; İstehsal tarixi: 28.03.2022; Son istifadə tarixi: 28.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	10.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22036; İstehsal tarixi: 29.03.2022; Son istifadə tarixi: 29.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	09.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22041; İstehsal tarixi: 31.03.2022; Son istifadə tarixi: 30.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	09.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22033; İstehsal tarixi: 25.03.2022; Son istifadə tarixi: 25.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	08.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22035; İstehsal tarixi: 28.03.2022; Son istifadə tarixi: 28.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	08.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22032; İstehsal tarixi: 25.03.2022; Son istifadə tarixi: 25.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	08.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22038; İstehsal tarixi: 30.03.2022; Son istifadə tarixi: 30.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	07.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi:L22039; İstehsal tarixi: 30.03.2022; Son istifadə tarixi: 30.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pelagon Immuno	Kapsul		Vitamin C (L-askorbin turşusu) (L-ascorbic acid) - 541.2372 mg, pure Vitamin C - 500 mg; Echinacea purpurea (L.) Moench aerial parts and flowers d.e. tit 4% in total polyphenols- 500 mg; Pelagon P70® (Pelargonium sidoides DC., root dry extract)- 90 mg.	food gelatin; E 171; silicon dioxide; magnesium salts of fatty acids.	Erbozeta S.P.A. (Pharmaluce S.r.l. üçün)	San-Marino	07.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pelagon Immuno(kapsul, № 30) adlı məhsul (Seriya nömrəsi: V124 , istehsal tarixi:01.03.2022 , son istifadə tarixi: 01.03.2025) immün sistemin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	07.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi:L22040; İstehsal tarixi: 31.03.2022; Son istifadə tarixi: 30.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	10.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22037; İstehsal tarixi: 29.03.2022; Son istifadə tarixi: 29.09.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	07.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22042; İstehsal tarixi: 01.04.2022; Son istifadə tarixi: 01.10.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fodium	Tablet	1	Folic acid - 400 mcg, Vitamin B12 (Cyanocobalamin) – 9 mcg, Potassium Iodide - 0.1963 mg (Equivalent of 150 mcg Iodine)	Matricaria chamomilla extract, Microcrystalline cellulose (E460), Magnesium stearate (E572), Silicone dioxide (E551), Brown Nutracient 114F265031	Pharmex Rom Industry S.R.L	Ruminiya	22.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fodium (tablet №50) adlı məhsul fol turşusu, B12 vitamini və yodun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Baludol D-Vit3	Daxilə qəbul üçün məhlul-damcı	10 ml	Vitamin D3 (Cholecalciferol) (1 gr/1000000 IU) - 0.18 mg (180 IU), Vitamin E (as alpha-tocopheryl acetate) - 0.0032 mg	Olive oil	Universe Pharma İlaç Sanayi ve Ticaret LTD. ŞTİ	Türkiyə	28.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Baludol D-Vit3 (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydası rəyə uyğun göstərilin

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmsə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Enformin	Kapsul	3 x 10	Milk thistle(Silybum marianum) seed dry extract-320 mg; Artichoke(Cynara scolymus) leaves dry extract-220 mg; L-Glutathione-220 mg.	Corn starch, Natural gelatin (capsula shell)	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ENFORMİN (kapsul №30) adlı məhsul qaraciyər və öd yollarının fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydaları rəyə uyğun olaraq göstərilis
Kandidor	Kapsul	3 x 10	Caprylic acid - 600 mg, Juglans nigra (Black walnut shell)leaf dry extract - 64 mg, Inula helenium root dry extract - 72 mg, Rubus idaeus leaf dry extract - 64 mg	Cornstarch, Microcrystalline cellulose, Natural gelatin (capsula shell)	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kandidor (kapsul №30) adlı məhsul göbək məşəli törəmələr zamanı qidamı bioloji fəal maddələrlə zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Kullinan Immuno	Kapsul	3 x 10	Beta carotene – 10 mg, Panax Ginseng root dry extract – 150 mg, Echinacea angustifolia leaf dry extract – 40 mg, L-Ascorbic Acid - 150 mg, Tocophery Acetate – 150 mg, Royal jelly – 250 mg, Lecithin – 15 mg, Sodium Selenite – 100 mcg, Zinc sulfate monohydrate – 25 mg	Cornstarch, Gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kullinan Immuno (kapsul № 30) adlı məhsul immün sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dortil Complex	Kapsul	3 x 10	Passiflora incarnata herb dry extract – 150 mg, Crataegus monogyna leaf and flower extract – 200 mg, Melissa officinalis leaf dry extract – 200 mg, Magnesium oxide – 200 mg Pyridoxine hydrochloride – 5 mg	Cornstarch, Gelatine	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	24.06.2022	Xitam verilən müraciətlər	"LIF.E İnterneyşnl Kompani MMC" tərəfindən 13.05.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyə "Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş." şirkətinin istehsalı olan DR 00307seriyalı Dortil Complex (Kapsul №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ Orta çəkisi: 625.7 mq (600 - 825 mq); tərkibi: 502.9 mq (240 - 385 mq) (uyğun deyil) Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi im əqsədəuyğun hesab olunmur.
MonTana 300	Tablet	3 x 10	Magnesium oxide - 300 mg, Prydoxine hydrochloride - 5 mg, Potassium iodide - 200 mcg	Gum arabic, Microcrystalline cellulose, Maltodextrin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	28.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MonTana 300 (tablet №30) adlı məhsul maqnezium, vitamin B6 və yodun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Amfitron	Kapsul	3 x 10	Omega-3 fish oil - 500 mg, Eicosapentaenoic acid (EPA) - 90 mg, Docosahexaenoic acid (DHA) - 60 mg	Gelatin, Glycerin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	28.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Amfitron (kapsul, № 30) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Depronax D3	məhlul	15 ml	Cholecalciferol (Vitamin D3) - 50000 IU (1 drop=166.65 IU)	Sunflower seed oil, Aerosil 200, Dimethylparaben, Banana flavor	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	28.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Depronax D3 (məhlul 15 ml) adlı Vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Amino-L(20)	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	L-arginine – 1.2 mg, L-histidine – 0.7 mg, L-isoleucine – 1.18 mg, L-leucine – 3.66 mg, L-lysine – 5 mg, L-methionine – 1.8 mg, L-phenylalanine – 1 mg, L-threonine – 0.85 mg, L-tryptophan – 1 mg, L-alanine – 1 mg, L-asparagine - 1 mg, L-aspartic acid - 1 mg, L-cysteine - 1 mg, L-glutamic acid -1 mg, L- glutamine - 1 mg, Glycine - 2 mg, L-serine - 1 mg, L-tyrosine - 1 mg,L-proline - 1 mg, Vitamin C (Ascorbic acid) - 100 mg	Deionized water, Xanthan gum, Citric acid, Potassium sorbate, Sodium benzoate, Raspberry flavor, Sucralose	İlaçsan Medikal Sanayi ve Diş Ticaret Limited Şirketi	Türkiyə	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Amino-L(20) (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul C vitamininin və amin turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
SimptoGrip	Şərbət	150 ml	Matricaria chamomillae flower dry extract - 8 mg, Juglans nigra hull dry extract - 10 mg, Piper longum fruit dry extract - 15 mg, Zingiber officinale rhizome dry extract - 15 mg, Echinacea angustifolia root dry extract - 30 mg, Vitamin C (Ascorbic acid) - 80 mg, Zinc sulphate - 10 mg, Sodium selenite (elemental Selenium - 60 mcg) - 150 mcg	Deionized water, Xanthan gum, Citric acid, Sucralose, Sodium benzoate, Potassium sorbate, Raspberry flavor	İlaçşan Medikal Sənayi və Dış Ticarət Limited Şirkəti	Türkiyə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SimptoGrip (Şərbət, 150 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pharmavit	Tablet	3 x 10	Folic acid -500 mcg, Biotin -150 mcg, Copper (as Copper (II) sulfate anhydrous- 1000 mcg (2.51 mg), Iodine (as Potassium Iodide- 140 mcg (366 mcg), Iron (as Iron (II) sulfate)- 17 mg (46.3 mg), Calcium (as Calcium carbonate)- 100 mg (250 mg), Magnesium(as Magnesium carbonate)- 150 mg (520 mg), Selenium(as Sodium selenate)- 30 mcg(71.73 mcg),Natural Mixed Carotenoids- 2 mg, Zinc (as Zinc oxide)-15 mg(16.7 mg),Vitamin B1- 3 mg (as Thiamin hydrochloride), Vitamin B2- 2 mg (as Riboflavin), Vitamin B3- 20 mg(as Nicotinic acid), Vitamin B5- 6 mg (as Sodium D-pantothenate), Vitamin B6- 6 mg (Pyridoxine) Vitamin B12- 6 mcg (as Cyanocobalamin), Vitamin C- 70 mg (Ascorbic acid), Vitamin D3- 10 mcg(400 IU) (as Cholecalciferol), Vitamin E- 20 mg (D-alpha-tocopherol acetate), Vitamin K2- 40 mcg (as Menaquinone)	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum Arabic, Magnesium stearate	Pharmanor İlaç Sənayi Ticarət Limited Şirkəti	Türkiyə	07.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PHARMAVIT (tablet № 30) adlı məhsul insan orqanizmi üçün vacib mineral və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd 1. Tərkibinə uyğun olaraq göstərilmişdir. Qeyd 2. Tərəfimizdən verilmiş əvvəlki rəydə istehsalçı şirkət bəndində düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Gaba-Jet	Şərbət	150 ml	GABA (Gamma-Aminobutyric acid) - 150 mg, Glutamic acid - 100 mg, Glycine - 100 mg, Magnesium (as Magnesium oxide) - 100 mg, Pyridoxine hydrochloride - 1.4 mg	Oligofructose, Sodium citrate, Potassium sorbate, Glycerin, Deionized water	Saşera-Med MMC	Rusiya	29.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gaba-Jet (şərbət 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Cognimax	Kapsul	3 x 10	GABA (Gamma aminobutyric acid) - 150 mg, Citicoline - 100 mg, Glycine - 100 mg, Cytidine monophosphate - 60 mg, Uridine monophosphate - 60 mg, Ginkgo biloba leaf extract – 80 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg	Hydroxypropyl methylcellulose, Magnesium stearate, Calcium hydrogen phosphate dihydrate, Starch pregelatinized, Talc, Gelatin, Indigo carmine	Saşera-Med MMC	Rusiya	28.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cognimax (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
African Lion/Afrika Aslanı	Kapsul	10	Carob (Ceratonia siliqua) fruit powder - 100 mg, Cinnamon (Cinnamomum zeylanicum) bark powder - 100 mg, Lesser galangal (Alpinia officinarum) rhizome powder - 25 mg, Ginger (Zingiber officinale) rhizome and root powder - 25 mg	Gelatin, Maltodextrin	Pharmanor İlaç Sənayi Ticarət Limited Şirkəti	Türkiyə	03.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən African Lion/Afrika Aslanı (kapsul № 10) adlı məhsul metabolik prosesləri yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nevrostand	Tablet	2 x 15	Passiflora incarnata L. herb dry extract - 100 mg, Valeriana officinalis rhizome and root dry extract - 100 mg, Magnesium (as Magnesium hydroxide 24 mg) - 10 mg, Humulus lupulus L. strobiles dry extract - 25 mg, Folic acid - 200 mcg	Microcrystalline cellulose, Magnesium stearate vegetable, Sorbitol	Pharma Standart İlaç Medikal Koz. Gıda.Sən.Tic. Limited Şirkəti	Türkiyə	03.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neurostand (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pharmased	Tablet	2 x 15	Passiflora incarnata L. herb dry extract - 100 mg, Valeriana officinalis rhizome and root dry extract - 100 mg, Magnesium (as Magnesium hydroxide 24 mg) - 10 mg, Humulus lupulus L. strobiles dry extract - 25 mg, Folic acid - 200 mcg	Microcrystalline cellulose, Magnesium stearate vegetable, Sorbitol	Pharma Standart İlaç Medikal Koz. Gıda.Sən.Tic. Limited Şirkəti	Türkiyə	06.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pharmased (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləndikdə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Livelo All in 1	Şərbət	150 ml	Vitamin A (as Ketinyil palmitate) - 400 mcg, Vitamin C (as L-Ascorbic acid) - 50 mg, Vitamin D (as Cholecalciferol) - 5 mcg, Vitamin E (as dl-Alpha tocopherol acetate) - 12 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1.1 mg, Vitamin B2 (as Riboflavin) - 1.4 mg, Vitamin B3 (as Niacinamide) - 16 mg, Vitamin B5 (as Pantothenic acid) - 5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.4 mg, Biotin (D-Biotin) - 25 mcg, Folic acid - 200 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2.5 mcg, Zinc (as Zinc sulfate) - 5 mg, Iodine (as Potassium iodide) - 75 mcg, Chromium (as Chromium III chloride) - 12 mcg, Selenium (as Sodium selenite) - 40 mcg	Oligofructose, Glycerin, Sodium citrate, Potassium citrate, Sorbitol, Deionized water	Saşera-Med MMC	Rusiya	29.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Livelo All in 1 (şərbət 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Duasvit	Tablet	3 x 10	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper (as Copper (II) sulfate anhydrous) - 1000 mcg (2.5 mg), Iodine (as Potassium iodide - 365 mcg) - 140 mcg, Iron (as Iron (II) sulfate - 46.3 mg) - 17 mg, Calcium (as Calcium carbonate - 250 mg) - 100 mg, Magnesium (as Magnesium carbonate - 520 mg) - 150 mg, Selenium (as Sodium selenite - 71.73 mcg) - 30 mcg, Natural mixed carotenoids - 2 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Vitamin B12 (as Cyanocobalamin) - 6 mcg, Vitamin C (Ascorbic acid) - 70 mg, Vitamin D3 (as Cholecalciferol) - 10 mcg (400 IU), Vitamin E (as D-alpha-tocopherol acetate) - 20 mg, Vitamin K (as Menquinone-7) - 40 mcg, Zinc (as Zinc oxide) - 18.7 mg	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum arabic, Magnesium stearate	Pharmanor İlaç Sənayi Ticarət Limited Şirkəti	Türkiyə	01.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duasvit (tablet, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun istehsalçısında düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Kardiraxin	Kapsul	3 x 10	L-Arginine - 500 mg, L-Carnitine - 250 mg, Coenzyme Q10 - 50 mg, Vitamin E (as D-Alpha tocopherol acetate) - 15 mg	Oligofructose, Microcrystalline cellulose, Hydroxypropyl methylcellulose, Magnesium stearate, Calcium hydrogen phosphate dihydrate, Talc, Iron oxide, Calcium carbonate precipitated, Gelatin	Saşera-Med MMC	Rusiya	28.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kardiraxin (kapsul, № 30) adlı məhsul orqanizmin metabolik proseslərini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aseocard	Kapsul	3 x 10	L-Arginine - 500 mg, L-Carnitine - 250 mg, Coenzyme Q10 - 50 mg, Vitamin E (as d-Alpha tocopherol acetate) - 15 mg	Iron oxide red, Calcium carbonate precipitated, Oligofructose, Magnesium stearate, Talc, Gelatin	Saşera-Med MMC	Rusiya	28.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aseocard (kapsul, № 30) adlı məhsul orqanizmin metabolik proseslərini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Solarex	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 (Cholecalciferol) - 50000 IU (1 drop-166.67 IU)	Sunflower oil	Honor İlaç Sənayi və Ticarət Limited Şirkət	Türkiyə	29.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Solarex (daxilə qəbul üçün məhlul-damcı) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Əks göstərişlər bəndi rəyə uyğun göstərilin
PasiValeM 5-HTP	Tablet	3 x 10	Passiflora (Passiflora incarnata) herb extract- 300 mg;Magnesium oxide(eqv to 100 mg magnesium)- 167 mg;Valerian (Valeriana officinalis) root extract-120 mg; 5-hidroksitriptofan (5-HTP) from seeds Griffonia simplicifolia- 100 mg; Melissa (Melissa axillaris) herb extract- 80 mg.	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Corn starch, Magnesium salts of fatty acids(E 470 b).	Reform Pharma İlaç Kimya Gıda Kosmetik Ticarət Sənayi Anonim Şirkəti	Türkiyə	06.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PasiValeM 5-HTP (tablet, № 30) adlı məhsul(Seriya nömrəsi: 22041901 , istehsal tarixi: 01.02.2022, son istifadə tarixi: 01.02.2024) MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə qıdını bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Asglucan Plus / Asqılukan Plyus	Şərbət	150 ml	Ascorbic acid - 35 mg, Beta 1.3/1.6 Glucan - 25 mg, Vitamin B3 (Niacine) - 5 mg NE, Vitamin E - 4 mg α-TE, Zinc - 2,5 mg, Vitamin B5 (Pantothenic acid) - 2 mg, Manganese - 0,5 mg, Vitamin B2 (Riboflavin) - 0,45 mg, Vitamin B1 (Thiamine) - 0,4 mg, Vitamin B6 (Pyridoxine) - 0,25 mg, Vitamin A - 200 mcg RE, Folic acid - 150 mcg, Selenium - 22,5 mcg, Vitamin D3 - 200 IU/10 mcg, Vitamin B12 (Cyanocobalamin) - 0,75 mcg	Deionized water, Sugar, Glycerol, Polysorbate 80 (E 433), Citric acid monohydrate (E 330), Gum arabic (E 414), Xanthan gum (E 415), Orange and lemon flavor,Sodium hydroxide (E 524), Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Calcium acetate (E 263)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	02.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Asglucan Plus/Asqılukan Plyus (şərbət, 150 ml) (Seriya: 22010150), istehsal tarixi: 01.02.2022, son istifadə tarixi: 01.02.2025) adlı məhsul immun sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prebilac™ / Prebilak™	toz	10	Probiotic microorganisms (Lactobacillus acidophilus, Bifidobacterium longum, Lactobacillus rhamnosus, Bifidobacterium lactis, Lactobacillus plantarum, Lactobacillus casei, Bifidobacterium bifidum) - 23,263 mg (5 x 10 ⁸ CFU), Inulin - 5000 mg	Isomalt (E 953), Tutti frutti aroma, Silicon dioxide (E 551)	Aktiv Farma Kimya Tic.Ltd.	Türkiyə	01.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prebilac™ / Prebilak™ (toz/səşe № 10) (Seriya: 22624901, istehsal tarixi: 01.02.2022, son istifadə tarixi: 01.02.2024)adlı məhsul həzm sisteminin fəaliyyətinin tənzimlənməsi məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Xepalina	Kapsul	3 x 10	Milk thistle extract (Silybum marianum), standardized to 80% silymarin dry seed extract – 200 mg, Artichoke dry extract (Cynara Scolymus), standardized to 5% cynarin dry leaf extract – 100 mg, Choline Chloride – 50 mg, L-Methionine – 100 mg, L-Ornithine L-Aspartate – 100 mg, Thiamine Hydrochloride – 5 mg, Pridoxine Hydrochloride – 5 mg	Cornstarch, Natural Gelatin Capsules	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Xepalina (kapsul № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vital Plus Lachsöl	Kapsul	2 x 30	Salmon / fish oil concentrate - 1500 mg, Omega-3 fatty acids - 450 mg, EPA (Eicosapentaenoic acid) - 232.5 mg, DHA (Docosahexaenoic acid) – 157.5 mg	Gelatin, Glycerin, Water	DR.Dünner AG	İsveçrə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vital Plus Lachsöl (kapsul №60) (Seriya nömrəsi: 1210033; İstehsal tarixi: 01.01.2022; Son istifadə tarixi: 01.01.2025) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nigenol™	Kapsul	3 X 20	Egyptian black cumin oil - 450 mg, Vitamin C (as Calcium ascorbate) - 26.67 mg, Biotin - 16.67 mcg, Vitamin E (as D-alpha-tocopherol (1000 IU/g)) - 4 mg alfa-TE, Natural carotenoids - 0.5 mg	Soy lecithin IP, Glycerol Monostearate, Gelatin, Glycerol, Water, Iron oxide (red E172, black E172)	DR.Dünner AG	İsveçrə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nigenol™ kapsul №60 (Seriya nömrəsi: 1010006; İstehsal tarixi: 01.11.2021; Son istifadə tarixi: 01.11.2024) adlı məhsul orqanizmin metabolik proseslərini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ □
Artropem Plyus	Tablet	3 x 10	Pure Eggshell Membrane (PEM) - 300 mg, Harpagophytum Procumbens (Devil's Claw) - 110 mg, Curcuma Longa (Turmeric) Extract - 50 mg, Undenaturated Type II Collagen - 40 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Crosslinked sodium carboxymethyl cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Artropem Plyus (tablet № 30) (Seriya nömrəsi: 22030315; İstehsal tarixi: 01.03.2022; Son istifadə tarixi: 01.03.2025) adlı məhsul dəyax-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Asglucan Plus / Asqlükən Plyus	Şərbət	150 ml	Ascorbic acid - 35 mg, Beta 1.3/1.6 Glucan - 25 mg, Vitamin B3 (Niacine) - 5 mg NE, Vitamin E - 4 mg α-TE, Zinc - 2,5 mg, Vitamin B5 (Pantothenic acid) - 2 mg, Manganese - 0,5 mg, Vitamin B2 (Riboflavin) - 0,45 mg, Vitamin B1 (Thiamine) - 0,4 mg, Vitamin B6 (Pyridoxine) - 0,25 mg, Vitamin A - 200 mcg RE, Folic acid - 150 mcg, Selenium - 22,5 mcg, Vitamin D3 - 200 IU/10 mcg, Vitamin B12 (Cyanocobalamine) - 0,75 mcg	Deionized water, Sugar, Glycerol, Polysorbate 80 (E 433), Citric acid monohydrate (E 330), Gum arabic (E 414), Xanthan gum (E 415), Orange and lemon flavor, Sodium hydroxide (E 524), Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Calcium acetate (E 263)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	02.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Asglucan Plus/Asqlükən Plyus (şərbət, 150 ml) (Seriya: 22030334, istehsal tarixi: 01.03.2022, son istifadə tarixi: 01.03.2025) adlı məhsul immunitet sistemini möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Probilac™ /Probilak™	Kapsul	30	Probiotic microorganisms (Saccharomyces boulardii, Lactobacillus acidophilus, Bifidobacterium longum, Lactobacillus plantarum) - 131 mg (5 x 10 ⁸ CFU)	Maltodextrine, Hydroxypropyl methylcellulose (E 464)	Aktif Farma Kimya Tic.Ltd.	Türkiyə	07.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Probilac™ /Probilak™ (kapsul №10) adlı məhsul həzm sisteminin fəaliyyətinin tənzimlənməsi məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
PasiValeM 5-HTP	Tablet	3 x 10	Passiflora (Passiflora incarnata) herb extract- 300 mg; Magnesium oxide (equiv to 100 mg magnesium)- 167 mg; Valerian (Valeriana officinalis) root extract-120 mg; 5-hidroksitriptofan (5-HTP) from seeds Griffonia simplicifolia- 100 mg; Melissa (Melissa axillaris) herb extract- 80 mg.	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Corn starch, Magnesium salts of fatty acids(E 470 b).	Reform Pharma İlaç Kimya Gıda Kozmetik Ticaret Sanayi Anonim Şirketi	Türkiyə	06.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PasiValeM 5-HTP (tablet, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə qıdını bioloji faal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Bepanten®-Derma Lipidlərin doldurulması	Bədən üçün losyon	200 ml	Aqua - 61.41%, Caprylic/Capric Triglyceride - 10.00%, Glycerin - 7.00%, 1,2-Hexanediol - 2.75%, Butyrospermum Parkii Butter - 2.50%, Panthenol - 2.50%, Squalane - 2.50%, Isopropyl Isostearate - 2.00%, İsosorbide Dicaprylate - 2.00%, Niacinamide - 2.00%, Polyglyceryl-6 Distearate - 2.00%, Cetearyl Alcohol - 1.50%, Behenyl Alcohol - 0.50%, Glyceryl Stearate Citrate - 0.50%, Tocopheryl Acetate - 0.50%, Argania Spinosa Kernel Oil - 0.20%, Xanthan Gum - 0.10%, Acrylates/C10-30 Alkyl Acrylate Crosspolymer - 0.04%, Citric Acid Qs pH 5.0 to 6.0.	Ayrı geyd edilməyib	Famar A.V.E.	Yunanistan	28.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Bepanten®-Derma Lipidlərin doldurulması, 200 ml, bədən üçün losyon, plastik tubda" adlı məhsul qiçicəlməyə meylli, çox quru və hassas dəriyə gündəlik qulluğ üçün tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Bepanten®-DERMA dodaq üçün qulluq	pomada	4.5 q	Ricinus Communis Seed Oil - 36.20%, C12-15 Alkyl Benzoate - 11.00%, Synthetic Beeswax - 10.00%, Homosalate - 9.00%, Diethylamino Hydroxybenzoyl Hexyl Benzoate - 7.00%, Ethylhexyl Methoxycinnamate - 7.00%, Polyethylene - 4.00%, Copernicia Cerifera Cera - 3.00%, Zea Mays Starch - 3.00%, Tocopheryl Acetate - 2.20%, Titanium Dioxide [nano] - 2.20%, Hydrogenated Olive Oil Stearyl Esters - 2.00%, PEG-5 Pentaerythrityl Ether - 1.50%, Panthenol - 1.15%, Cera Alba - 0.40%, Parfum - 0.30%, Lecithin - 0.05%, Tocopherol - 0.05%, Ascorbyl Palmitate - 0.05%, Glyceryl Stearate - 0.05%, Glyceryl Oleate - 0.05%, Citric Acid - 0.05%	Ayrı geyd edilməyib	İntercosmetic CAC	Fransa	30.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Bepanten®-DERMA dodaq üçün qulluq, 4.5 q, pomada, plastik qabda, karton qutu qablaşmada" adlı məhsul quru dodaqlara qulluq üçün istifadəsi tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Bepanten®-Derma Balansın bərpası	bədən üçün losyon	200 ml	Aqua - 69.11%, Caprylic/Capric Triglyceride - 8.30%, Glycerin - 5.00%, 1,2-Hexanediol - 2.75%, Butyrospermum Parkii (Shea) Butter - 2.50%, Panthenol - 2.50%, Isopropyl Isostearate - 2.00%, Niacinamide - 2.00%, Polyglyceryl-6 Distearate - 2.00%, Cetearyl Alcohol - 1.00%, Squalane - 1.00%, Behenyl Alcohol - 0.50%, Glyceryl Stearate Citrate - 0.50%, Tocopheryl Acetate - 0.50%, Argania Spinosa Kernel Oil - 0.20%, Xanthan Gum - 0.10%, Acrylates/C10-30 Alkyl Acrylate Crosspolymer - 0.04%, Citric Acid Qs pH 5.0 to 6.0	Ayrı geyd edilməyib	Famar A.V.E.	Yunanistan	28.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Bepanten®-Derma Balansın bərpası, 200 ml, bədən üçün losyon, plastik tubda" adlı məhsul qiçicəlməyə meylli, çox quru və hassas dəriyə gündəlik qulluğ üçün tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Bepanten®-DERMA dodaq üçün bərpəedici balzam	dodaq üçün balzam	7.5 ml	Aqua q.s. to 100%, Sorbitol - 15.00%, Glycerin - 10.00%, Isohexadecane - 6.00%, Caprylic/Capric Triglyceride - 5.50%, PEG-30 Dipolyhydroxystearate - 5.00%, Cera Alba - 5.00%, Cetearyl Alcohol - 4.00%, Panthenol - 2.50%, Glycine - 2.00%, Glyceryl Behenate - 2.00%, Tocopheryl Acetate - 1.00%, C10-18 Triglycerides - 1.00%, Phenoxyethanol - 1.00%, Magnesium Sulfate - 0.80%, Capryloyl Glycine - 0.50%, Triticum Vulgare Germ Oil - 0.50%, Sodium Lactate - 0.1%, Ceramide 3 - 0.05%, Cholesterol - 0.05%, Lecithin - 0.05%, Polyoxyethane 20 - 0.05%, Alcohol - 0.05%, Magnesium Sulfate - 0.05%	Ayrı geyd edilməyib	GP Grenzach Pr. GmbH	Almaniya	30.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Bepanten®-DERMA dodaq üçün bərpəedici balzam, 7.5 ml, dodaq üçün balzam, plastik tubda, karton qutu qablaşmada" adlı məhsul quru və çallamış dodaqlara qulluq üçün istifadəsi tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Serro-One Forte	Kapsul	1	Bromelain – 500 mg, Serratiopeptidase – 67 mg (80000 IU), Nattokinase – 40.6 mg (700 FU)	Maltodextrin, Silicon dioxide, Magnesium stearate, Gelatin, Yellow iron oxide	Greenland İlaç Gıda Takviyələri və Kozmetik San. Tic. Ltd. Şti.	Türkiyə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serro-One Forte (kapsul № 30) adlı məhsul metabolik prosesləri yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydası rəyə uyğun göstərilmişdir.
Colidaza	Şərbət	150 ml	Matricaria recutita flowers essential oil - 20 mcg, Foeniculum vulgare fruit essential oil - 10 mcg, Mentha piperita leaf essential oil - 10 mcg, Lactase - 40 mg, Lactobacillus plantarum (eq.to 1 x 10 ⁹ **CFU), Lactobacillus acidophilus - 20 mg (eq.to 1 x 10 ⁹ **CFU), Bifidobacterium bifidum - 20 mg (eq.to 1 x 10 ⁹ **CFU), Bifidobacterium infantis - 10 mg (eq.to 1 x 10 ⁹ **CFU)	Sorbitol solution 70%, Vegetable Glycerin, Dextrose, Sodium Benzoate, Guar Gum, Purified Water	Pharmex Rom Industry S.R.L	Rumıniya	06.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Colidaza (şərbət 150 ml) adlı məhsul hazm sisteminin fəallıyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vita Formula	Tablet	2 x 15		Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide	Greenland İlaç Gıda Takviyələri və Kozmetik San. Tic. Ltd. Şti.	Türkiyə	16.06.2022	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vita Formula (tablet №30) adlı məhsul qadınlar üçün vitamin, mineral və bitki tərkibli preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən məhsulun tərkibində olan Chenopodium bitkisi BFMQƏ-in tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir. Həmçinin, tərkibindəki təsiredici inqredient olan Vanadiumun dozası (0.5 mq) gündəlik istehlakın yuxarı yol verilən həddini aşır (60 mq-dan çox olmamalıdır). Bundan əlavə, bəzi inqredientlərin daxil olma formasının mənşəyi (Iodine (Laminariales ad North Atlantic Algarum)) məlum deyildir. Bitki tərkibli inqredientlərin bir çoxunun elmi adı, xammalı və növü qeyd olunmamışdır. "Rubus subgen" bitkisinin BFMQƏ kimi istifadəsinə dair məlumata rast gəlinməyib.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Prosta Formula	Tablet	2 x 15	Saw palmetto (<i>Serenoa repens</i>) fruit extract – 300 mg, Soybean isoflavonoids (<i>Glycine max</i>) – 200 mg, Cucurbita pepo seed extract – 100 mg, Phytosterol complex (<i>Beta-citosterol</i> 31.25 mg) – 78.50, Quercetin – 75 mg, L-alanine – 37.50, L-glutamine – 37.50 mg, Glycine – 37.50 mg, Vitamin E (as d-alpha tocopheryl acetate) – 36.75 mg, <i>Althea officinalis</i> root extract – 32.50 mg, <i>Urtica urens</i> root extract – 30 mg, <i>Trifolium pratense</i> flower extract – 12.50 mg, Calcium phosphate – 10.75 mg, <i>Ginkgo biloba</i> leaf extract – 10 mg, <i>Uva ursi</i> folium extract – 10 mg, <i>Mahonia aquifolium</i> root extract – 7.5 mg, Zinc citrate – 7 mg, Lycopene – 5 mg, <i>Prunus africana</i> bark extract – 3.75 mg, <i>Camellia sinensis</i> leaf extract – 3.75 mg, Sodium citrate – 2.75 mg, <i>Zingiber officinale</i> root extract – 2.5 mg, <i>Vitis vinifera</i> seed extract – 2.5 mg, Cuprum oxide – 0.25 mg, Sodium selenite – 44 mcg, Vitamin D3 (<i>Cholecalciferol</i>) – 15.75 mcg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide	Greenland İlaç Gıda Takviyeleri ve Kosmetik San. Tic. Ltd. Şti.	Türkiyə	08.06.2022	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prosta Formula (tablet №30) adı məhsul prostat vəzinin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən məhsulun tərkibində olan <i>Mahonia aquifolium</i> bitkisi BFMQƏ-in tərkibində istifadə üçün qadağan olunan bitkilərin siyahısına daxil deyil. Həmçinin, məhsulun tərkibində olan digər ingredientlər səbəbindən növbəti müraciətiniz zamanı istifadə qaydasının 18 yaşdan yuxarı göstərilməsi zəruridir.
Seda Formula	Kapsul	2 x 15	<i>Valeriana officinalis</i> root extract - 200 mg, L-tryptophan - 150 mg, <i>Melissa officinalis</i> leaf extract - 50 mg, <i>Humulus lupulus</i> flower extract - 50 mg, GABA - 50 mg, Melatonin - 0.25 mg	Maltodextrin, Silicon dioxide, Magnesium stearate, Gelatine, Red iron oxide	Greenland İlaç Gıda Takviyeleri ve Kosmetik San. Tic. Ltd. Şti.	Türkiyə	09.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Seda Formula (kapsul, N30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydası rəyə uyğun göstərilmişdir.
Aspenzym Norma	Kapsul	2 x 10	blend of multi digestive enzymes - 100 mg, including: Amylase - 2400 IU, Protease - 600 IU, Lipase - 20 IU, Lactase - 400 BV, Cellulase - 110 IU; Betaine anhydrous - 70 mg	Magnesium salts of fatty acids, Middle chain triglycerides oil, Silicon dioxide, Maltodextrin, Hydroxypropyl methylcellulose İstifadəsə göstərilmişdir:	APHARMA Sağlq Ürünleri A.Ş.	Türkiyə	10.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aspenzym Norma (kapsul, № 20) adlı məhsul hazm proseslərinin yaxşılaşdırılması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
LespiForte	Tablet	5x 10	<i>Lespedeza capitata</i> herb dry extract- 30 mg; Zea mays corn silk dry extract- 200 mg; <i>Vaccinium macrocarpon</i> fruit dry extract- 200 mg; <i>Illicium verum</i> fruit dry extract- 0,1 mg; Magnesium citrate- 30 mg; <i>Echinacea purpurea</i> herb dry extract- 100 mg; <i>Ortosiphon stamineus</i> leaf dry extract- 200 mg.	Maltodextrin, Corn starch, Magnesium Stearate, Silicon dioxide	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	02.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LespiForte (tablet № 50) adlı məhsul sidik-ifrəzət sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
ArtroFort	Kapsul	4 x 15	Glucosamine hydrochloride-500 mg; Sodium chondroitin sulfate-200 mg; Methylsulfonylmethane-150 mg; <i>Boswellia serrata</i> bark dry extract- 50 mg; Calcium citrate-25 mg; Collagen Type II-15 mg; Sodium Hyaluronate-10 mg.	Corn starch, Gelatin(capsula shell)	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	16.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ArtroFort (kapsul № 60) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Seagold	Kapsul	1	Omega 3 - 1000 mg, EPA - 144 mg, DHA - 96 mg, Lutein - 2 mg, <i>Vaccinium myrtillus</i> fruit dry extract - 40 mg	Natural gelatin, Sunflower oil	İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	31.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Seagold (kapsul №30) adlı məhsul gözün görmə qabiliyyətini yaxşılaşdırmaq üçün tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Olio D3	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 (<i>Cholecalciferol</i>) - 75000 IU (1 drop/200 IU)	Olive oil	İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	09.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Olio D3 (Daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "Öks göstərişlər" bəndi rəyə müvafiq olaraq qeyd edilmişdir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Cento bay	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Passiflora incarnata herb dry extract - 50 mg, Tilia cordata flower dry extract - 153 mg, Melissa officinalis leaf dry extract - 148 mg, Matricaria recutita flower dry extract - 148 mg, Citrus sinensis flower dry extract - 25 mg, Lavandula angustifolia flower dry extract - 25 mg, Humulus lupulus flower dry extract - 25 mg, Pyrus communis fruit extract - 1250 mg, Eschscholzia californica herb extract - 10 mg, Copper (II) sulfate - 2 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	01.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cento bay (Daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə uyğun olaraq qeyd edilsin.
Centomaq	Şərbət	200 ml	Calcium carbonate - 500 mg, Magnesium hydroxide - 150 mg, Zinc sulfate - 4 mg, Vitamin D3 (Cholecalciferol) - 10 mcg (400 IU)	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	31.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Centomaq (şərbət, 200 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hepasil	Şərbət	150 ml	L-carnitine - 500 mg, L-ornithine - 75 mg, Zinc (as Zinc sulfate) - 3.75 mg, Selenium (as Sodium selenite) - 50 mcg, Vitamin B3 (as Niacinamide) - 22.5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2.5 mg, Vitamin B12 (as Cyanocobalamin) - 2.5 mcg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	17.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepasil (şərbət, 150 ml) adlı məhsul Metabolik prosesləri tənzimləmək və qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Karsofen	Tablet	3 x 10	L-carnitine - 500 mg, Coenzym Q10 - 50 mg, Quercetin - 30 mg	Maltodextrin, Corn starch, Magnesium stearate, Polyvinylpyrrolidone K 30, Silicon dioxide	Aspar İlaç, Kosmetik Gıda Sənayi A.Ş.	Türkiyə	09.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Karsofen (tablet, №30) adlı məhsul metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Eqam	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	GABA - 125 mg, Glycine - 70 mg, Magnesium (as Magnesium citrate) - 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg	Deionized water, Citric acid, Potassium sorbate, Sodium benzoate, Sucralose, Raspberry flavour, Xanthan gum	Aspar İlaç, Kosmetik Gıda Sənayi A.Ş.	Türkiyə	22.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eqam (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul MSS-in fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydası rəyə uyğun göstərilisən.
Liqunorm	Tablet	2 x 15	Frangula bark (Rhamnus frangula L.) powder - 150 mg, Rhubarb root and rhizome (Rheum officinale Baillon, Rheum palmatum L.) powder - 125 mg, Senna leaf (Cassia angustifolia M. Vahl.) powder - 120 mg, Aloe juice (Aloe ferox Miller) powder - 50 mg, Fennel fruits (Foeniculum vulgare Miller) powder - 50 mg, Magnesium sulphate - 100 mg	Vegetal magnesium stearate, Silica, Microcrystalline cellulose, Hydroxypropyl cellulose, Glazing agents: Pregelatinized modified starch (E 1420), talc (E 553b), glycerol (E 422), shellac (E 904)	Gricar Chemical S.R.L.	İtaliya	16.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Liqunorm (tablet № 30) adlı məhsul qəbzlik zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rasa Omega 3	Kapsul	6 x 10			Farmakom PTF MMC	Ukrayna	24.06.2022	Xitam verilən müraciətlər	"Menark MMC" tərəfindən göndərilmiş 29.04.2022-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Ukraynanın "Farmakom PTF MMC" şirkətinin istehsalı olan Rasa Omega 3 (kapsul, №60) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun orta çəkisi 0.7043 q; tərkibi: 0.4999 q (1.358 – 1.442q), çəkiddən kənar çıxırma (1.4q±3%) olaraq aşkar edilmişdir. Bu da normativ sənədlərdə qeyd edilən göstəriciyə uyğun deyil. Həmçinin, istehsalata dair sənədlər tam təqdim edilməyib. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Sedox forte	Kapsul	1	Passion Flower herb Extract (Passiflora Incarnata L.) - 120 mg, Valerian root Extract (Valeriana officinalis L.) - 100 mg, Melissa leaf Extract (Melissa Officinalis L.) - 80 mg, Magnesium Oxide (equiv. to 60 mg elemental Magnesium) - 100 mg, Thiamine HCl (equiv. to 2.5 mg Vitamin B1) - 3.35 mg, Pyridoxine HCl (equiv. to 6 mg Vitamin B6) - 7.29 mg, Inositol (Vitamin B8) - 25 mg, Folic acid (Vitamin B9) - 40 mcg, L-Glycine - 60 mg	Maltodextrin, Magnesium Stearate, Silicon Dioxide, Capsule (qşq 100 Gelatin, 1.2% Red Iron Oxide, 0.2% Yellow Iron Oxide)	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şİtd	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedox forte (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Artifar	Şərbət	100 ml	Artichoke leaf dry extract 4:1 (Cynara scolymus) - 3000 mg, Milk Thistle seed dry extract 4:1 (Silybum marianum) - 700 mg, Dandelion root dry extract 4:1 (Taraxacum officinale) - 1000 mg, Choline bitartrate - 2000 mg	Sugar, Quince juice (Cydonia oblonga), Sodium benzoate, Purified water	Contract Pharma Solutions (Solepharm üçün)	Litva	22.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Artifar (şərbət, 100 ml) adlı məhsul qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Becomed	Kapsul	1	GABA (Gamma aminobutyric acid) - 150 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 5 mg, Vitamin B2 (Riboflavin) - 5 mg, Vitamin B3 (Niacinamide) - 60 mg, Vitamin B5 (Calcium D-pantothenate) - 15 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 5 mg, Biotin - 100 mcg, Folic acid - 500 mcg, Vitamin B12 (Cyanocobalamin) - 9 mcg	Gelatin, Maltodextrin, Magnesium stearate, Magnesium stearate, Silicon dioxide	Asterpharma İlaç San. Tic. Ltd. Şİt.	Türkiyə	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Becomed (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vagoslan	Tablet	3 x 15	Crateagus sp. fruit extract – 40 mg, Calcium lactate – 30 mg (eq. to 3.9 mg elemental Calcium), Melissa officinalis leaves extract– 30 mg, Valeriana officinalis root extract – 30 mg, Magnesium citrate – 50 mg (eq. to 17 mg elemental Magnesium)□	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Silicone dioxide, Magnesium stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şİtd	Türkiyə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vagoslan (tablet № 45) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ocean Vitamin D3K2	Daxilə qəbul üçün məhlul-damcı	20 ml	Vitamin D (Cholecalciferol, 1.000.000 IU/g) - 1 mg (Vitamin D3 - 25 mcg), Vitamin K2 (Menaquinone-7, 1500 ppm) - 7.5 mg (Vitamin K2 - 11.25 mcg)	Olive oil	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ocean Vitamin D3K2 (Daxilə qəbul üçün məhlul-damcı, 20 ml) adlı məhsul D3 və K2 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil □
Karmin	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Sodium bicarbonate- 10 mg; Foeniculum vulgare fruit dry extract- 4 mg; Zingiber officinale rhizome dry extract- 4 mg;	Deionized water, Glycerine, Sodium benzoate, Potassium Sorbate, Mint Flavour, Acesulfam Potassium, Sucralose.	Universe Pharma İlaç Sənayə və Ticarət LTD. ŞTİ	Türkiyə	11.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KARMIN(Daxilə qəbul üçün məhlul-damcı, 50 ML) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Yaş həddi rəyə uyğun olaraq göstərilsin, qablaşmanın üzərində uşaqlara aid olan şəkli lağv olunsun!
Lipazim	Şərbət	150 ml	Ananas comosus fruit dry extract - 400 mg, Carica papaya fruit dry extract- 400 mg, Foeniculum vulgare fruit dry extract - 80 mg, Melissa officinalis leaf dry extract -25 mg, Cuminum cyminum fruit dry extract - 25 mg, Vitamin B3 (Nicotinamide) - 4.30 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 4.20 mg, Vitamin B1 (as Thiamine mononitrate) - 3.30 mg, Amylase - 12 mg, Protease - 2 mg, Pectinase - 28 mg, Lipase - 4.50 mg, Glucoamylase - 8.90 mg, Cellulase - 9.60 mg.	Deionized water, Glycerin, Propylene glycol, Guar gum, Fructose, Disodium EDTA, Potassium sorbate, Orange flavour.	Universe Pharma İlaç Sənayə və Ticarət LTD. ŞTİ	Türkiyə	11.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LIPAZİM(şərbət,50 ml) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkibdə Cuminum cyminum bitkisinin məhz "fruit" dry extract daha da korrekt yazılışına diqqət olunsun

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilərkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Memofit	Kapsul	3 x 10	Lecithin - 140 mg, Ballota nigra herb dry extract - 50 mg, Choline bitartrate - 50 mg, Ginkgo biloba leaf dry extract - 40 mg	Microcrystalline cellulose, Lactose, Calcium stearate/ Magnesium stearate	Verteks MMC	Ukrayna	21.06.2022	Xitam verilən müraciətlər	<p>"Sentrum Pharma MMC" şirkətinin 28.04.2022 il tarixli sayılı məktubuna cavab olaraq bildirik ki, Ukraynanın "Verteks MMC" şirkətinin istehsalı olan Memofit (kapsul, № 30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləmək məqsədi ilə müvafiq ekspertiza keçirilməsinin nəticəsi: təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir.</p> <p>Belə ki, ekspertizanın bir hissəsini təşkil edən laboratoriya sınaqları zamanı müəyyən olundu ki, məhsulun xarici görünüşü, kapsulun tərkibi (açıq sarımtıl rəngli, içində qarışıq hissəciklər olan, bərkimiş kütlə) NS-də göstərilən ilə (sarımtıl rəngli, qarışıqsız homogen toz) uyğun deyildir. □</p> <p>Həmçinin, istehlakçının təqdim etdiyi məhsulun tərkibi haqqında sənədində məhsulun müvafiq partiyasında Calcium stearate və ya Magnesium stearate maddələrindən məhz hansının istifadəsi göstərilmişdir.</p> <p>Göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsədə uyğun hesab olunmur.</p>
VeNatura Pelarim	Daxilə qəbul üçün məhlul	20 ml	Pelargonium(Pelargonium sidoides root dry extract)- 90 mg.	Pure water, Glycerol(E 422), Honey, Potassium sorbate(E 202), Citric acid(E 330).	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Pelarim(daxilə qəbul üçün məhlul, 20 ml) adlı məhsul immün sistemini fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VeNatura Xrom	Kapsul	1	Chromium picolinate (200 mcg Chromium) - 1609 mcg	Brown rice, Hydroxypropyl methyl cellulose (E 464)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Xrom (kapsul, №90) adlı məhsul xrom mikroelementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nutrolin	Kapsul	2 x 10	Lactobacillus Acidophilus – 5 mg (1 × 10 ⁹ CFU/g), Lactobacillus plantarum– 5 mg (1 × 10 ⁹ CFU/g), Saccharomyces Boulardii – 5 mg (1 × 10 ⁹ CFU/g), Lactobacillus rhamnosus - 5 mg (1 × 10 ⁹ CFU/g), Inulin – 150 mg	Maltodextrine, Hydroxypropyl methylcellulose (E 464)	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutrolin (kapsul № 20) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Roxivit	Şərbət	150 ml	Calcium gluconate – 400 mg, Phosphorus (Calcium phosphate) - 200 mg, Magnesium gluconate - 150 mg, Phytinum - 100 mg, Zinc gluconate - 6 mg, Vitamin K2 - 50 mcg, Vitamin D3 - 5 mcg	Deionized water, Fructose, Propylene glycol, Glycerine, Guar gum, Disodium EDTA, Potassium sorbate, Strawberry flavour	Universe Pharma İlaç Sənayi və Ticarət LTD. ŞTİ	Türkiyə	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Roxivit (şərbət, 150 ml) adlı məhsul dayaq-hərəkət sistemini fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Qrimper	Tablet	2 x 15	Shiitake Mushroom Extract- 100 mg; Beta glucans- 50 mg; Echinacea angustifolia Root Extract-45 mg; Reishi Mushroom Extract - 10 mg; Cordyceps sinensis Mushroom Extract- 10 mg; Grifola frondosa Mushroom Extract - 10 mg	Microcrystalline Cellulose, Maltodextrin, Polyvinylpyrrolidone, Polyvinylpyrrolidone, Croscarmellose sodium, Fatty acid magnesium salts. □	Naturmed İlaç Kimya və Kozmetik San. Tic. Ltd. Şti.	Türkiyə	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən QRİMPER(tablet N 30) məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə qidani bioloji fəal maddələrlə zənginləşdirilmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Locas	Tablet	2 x 15	Cynara scolymus leaf dry extract - 200 mg, Silybum marianum leaf dry extract - 20 mg	Microcrystalline cellulose, Croscarmellose sodium, Magnesium salts of fatty acids	Naturmed İlaç Kimya və Kozmetik San. Tic. Ltd. Şti.	Türkiyə	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Locas (tablet, № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Kırmızı Kore Ginseng	məhlul	150 ml	Red Korean Ginseng root extract - 100 mg (Ginsenosides 40% - 40 mg)	Water, Glycerin, Strawberry Flavor, Xanthan gum, Sodium Benzoate, Potassium Sorbate.	Norm Bitkisel Ürünler Pazarlama Sanayi Ve Ticaret Limited Şirketi	Türkiyə	24.06.2022	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kırmızı Kore Ginseng (məhlul 150 ml) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində istifadə edilən Red Korean Ginseng bitkisi birkomponentli BFMQƏ-nin tərkibində istifadəsinə yol verilməyən bitkilər və onların emal məhsullarının siyahısına aiddir.
Hommm vita Zerdeçal	Daxilə qəbul üçün məhlul	150 ml	Turmeric root (Curcuma longa L., rhizoma) extract (Curcuminoids 40% - 100 mg)- 250 mg	Water, Glycerin, Strawberry flavor, Xanthan gum, Sodium benzoate, Potassium sorbate	Norm Bitkisel Ürünler Pazarlama Sanayi Ve Ticaret Limited Şirketi	Türkiyə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hommm vita Zerdeçal (Daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul orqanizmin metabolik proseslərini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: 1) İstifadə qaydası rəyə m üvafiq olaraq qeyd edilmişdir. 2) Məhsulun tərkibində olan bitkinin Azərbaycan dilində tərcüməsi düzgün qeyd edilmişdir.
Hommm vita Kara Mürver	Daxilə qəbul üçün məhlul	150 ml	Sambucus nigra fruit extract - 250 mg (Antocyanins 8%)	Water, Glycerin, Strawberry Flavor, Xanthan gum, Sodium Benzoate, Potassium Sorbate	Norm Bitkisel Ürünler Pazarlama Sanayi Ve Ticaret Limited Şirketi	Türkiyə	29.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hommm vita Kara Mürver (Daxilə qəbul üçün məhlul 150 ml) adlı məhsul immun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ginkgo Biloba	Daxilə qəbul üçün məhlul	150 ml	Ginkgo biloba leaf extract - 80 mg (Ginkgolavoglycosides 24%, Terpene lactones 6%)	Water, Glycerin, Strawberry flavor, Xanthan gum, Sodium benzoate, Potassium sorbate	Norm Bitkisel Ürünler Pazarlama Sanayi Ve Ticaret Limited Şirketi	Türkiyə	29.06.2022	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ginkgo Biloba (daxilə qəbul üçün məhlul 150 ml) adlı məhsul beyin qan dövranını yaxşılaşdırıcı vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində istifadə edilən "Ginkgo Biloba" bitkisi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən birkomponentli BFMQƏ-nin tərkibində istifadəsinə yol verilməyən bitkilər və onların emal məhsullarının siyahısına aiddir.
Melamax	Kapsul	2 x 15			AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	28.06.2022	Xitam verilən müraciətlər	Fətullayev Elşad Mikayıl oğlunun 27.04.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd" şirkətinin istehsalı olan 2220039 seriyalı Melamax (Kapsul N30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ -Orta çəkisi 0.69724 q (0.7722 - 0.9438 q); tərkibi: 0.5664 q (0.6615 - 0.8085 q) Uyğun deyil. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilmiş)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Vimarin Forte	Tablet	2 x 15	Folic acid (Vitamin B9) - 500 mcg, Biotin (Vitamin B7) - 150 mcg, Copper II Sulfate (equiv to 1 mg elemental Copper) - 2.51 mg, L-Arginine - 50 mg, Potassium Iodide (equiv to 217 mcg elemental Iodine) - 0.366 mg, Ferrous Fumarate (equiv to 17 mg elemental Iron) - 51.72 mg, Calcium carbonate (equiv to 100 mg elemental Calcium) - 250 mg, Magnesium Oxide (equiv to 150 mg elemental Magnesium) - 250 mg, Sodium Selenite (equiv to 32.92 mcg elemental Selenium) - 71.73 mg, Beta carotene - 2 mg, Zinc Oxide (equiv to 15 mg elemental Zinc) - 18.7 mg, Thiamine Hydrochloride (equiv to 2.24 mg Vitamin B1) - 3 mg, Riboflavin (Vitamin B2) - 2 mg, Nicotinamide (Vitamin B3) - 20 mg, D-Calcium Pantothenate (equiv to 5.5 mg Vitamin B5) - 6 mg, Pyridoxine Hydrochloride (equiv to 4.9 mg Vitamin B6) - 6 mg, Cyanocobalamin (Vitamin B12) - 6 mcg, Ascorbic Acid (Vitamin C) - 70 mg, D-Alpha Tocopherol Acetate (equiv to 4.6 mg Vitamin E) - 20 mg, Cholecalciferol (equiv to 400 IU/10 mcg Vitamin D3) - 4 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Silicone dioxide, Magnesium stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	28.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vimarin Forte (tablet, № 30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Uranef	Kapsul	6 x 10	Cranberry (Vaccinium oxycoccos) fruit dry extract - 200 mg, Phaseolus vulgaris seed dry extract - 60 mg, Petroselinum crispum root dry extract - 50 mg, Trisodium citrate - 30 mg, Potassium citrate - 30 mg, Chamomilla recutita flower dry extract - 20 mg, Arctostaphylos uva-ursi leaves dry extract - 30 mg	Microcrystalline cellulose, Bovine gelatin, Magnesium stearate, Silicon dioxide	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Uranef (kapsul № 60) adlı məhsul sidik-İffrazat orqanlarının fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda məhsulun 10-14 gündən artıq istifadə olunmaması haqqında tövsiyə xarakterli məlumat təqdim olunsun. Belə ki, əks hallarda məhsulun tərkibində olan "Arctostaphylos uva-ursi" adlı bitki ADA (EMA)-nın məlumatına əsasən böyrəklərdə qıcıqlanmaya səbəb ola bilər.
Nutrifull Vitamin C Echinacea	Fişıldayan tablet	1	L - ascorbic acid - 900 mg, Echinacea leaf extract - 100 mg	Sorbitol, Sodium carbonate, Citric acid, Lemon aroma, Polyethylene glycol, Polyvinylpyrrolidone, Carotenoides, Sucralose, Sodium benzoate	Hekim İlaç Medikal Kosmetik san.ve Tic.LTD.ŞTİ.	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutrifull Vitamin C Echinacea (fişıldayan tablet, №20) adlı məhsul immunitet sistemini möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kalsimed	Tablet	60			AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	23.06.2022	Xitam verilən mürciətlər	Fiziki şəxs Fətullayev Elşad Mikayıl oğlu 27.04.2022 il tarixli 020 sayılı məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd" şirkətinin istehsalı olan Kalsimed (tablet, № 60) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilməsinin nəticəsi: təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi üçün kün deyildir. Belə ki, ekspertizanın bir hissəsinə təşkil edilən laboratoriya sınaqları zamanı müəyyən olundu ki, müəyyən olunmuş tabletlərin dezinfeksiyası müddəti (3 saat 47 dəq.) NS-də göstərilən ilə (maks. 60 dəq. 37°C su) uyğun deyildir. Göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsədə uyğun hesab olunmur.
Senolak	Kapsul	2 x 10	Bifidobacterium bifidum (40 billion/g)(equiv.to 0.612* 109) – 15.30 mg, Lactobacillus paracasei (300 billion/g)(equiv.to 0.481* 109) – 1.603 mg, Lactobacillus rhamnosus (300 billion/g)(equiv.to 0.567* 109) – 1.89 mg, Bifidobacterium longum (100 billion/g)(equiv.to 0.446* 109) – 4.46 mg, Streptococcus thermophilus(200 billion/g)(equiv.to 0.305* 109) – 1.525 mg, Inulin – 50 mg	Maltodextrin, Silicon dioxide, Magnesium stearate, Capsule (qsq. 100% Gelatin)	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	28.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Senolak (kapsul N20) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alfa-es	Kapsul	2 x 10	FOS - 120 mg, Inulin - 1 mg, Lactobacillus bulgaricus - 10 mg (2x10 ⁹ CFU), Streptococcus thermophilus - 10 mg (2x10 ⁹ CFU)	Corn starch, Natural gelatin	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	10.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alfa-es (kapsul N20) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Sorimaks	Tablet	3 x 10	L-carnitine - 500 mg, Coenzyme Q10 - 50 mg, Quercetin - 30 mg	Maltodextrin, Corn starch, Magnesium stearate, PVP K30, Silicon dioxide	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	08.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sorimaks (tablet, №30) adlı məhsul metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sonefro	Şərbət	120 ml	Lespedeza capitata herb dry extract - 30 mg, Zea mays silk dry extract - 200 mg, Ortosiphon stamineus leaf dry extract - 200 mg, Vaccinium macrocarpon fruit dry extract - 200 mg, Echinacea purpurea herb dry extract - 200 mg, Illicium verum fruit dry extract - 0.1 mg, Magnesium citrate - 30 mg	Deionized water, Citric acid, Potassium sorbate, Sodium benzoate, Raspberry flavor, Xanthan gum, Sucralose, Glucose	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	06.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sonefro (Şərbət, 120 ml) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil, gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Non-Fosfat CC	Tablet	10 x 100	Calcium (as Calcium carbonate) - 200 mg (500 mg)	Sorbitol, Lactose, Maize starch, Arabic gum, Microcrystalline cellulose, Magnesium stearate	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	31.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Non-Fosfat CC (tablet, N 100) adlı məhsul kalsium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitmix Omega-3	Şərbət	150 ml	Fish oil - 1700 mg (EPA - 306 mg, DHA - 204 mg), Vitamin C (as Ascorbic acid) - 35 mg, Vitamin A (as Retinol acetate) - 900 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.7 mg, Vitamin D (Cholecalciferol) - 10 mcg, Vitamin E (D-alpha tocopherol acetate) - 3 mg	Dionized water, Sugar, Glycerol, Orange flavour, Citric acid, Polysorbate 80, Xhantan Gum, Sodium Benzoate, BHT, Sodium Saccharine	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	31.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitmix Omega-3 (şərbət, 150 ml) adlı məhsul omega 3 yağ turşularının və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun tərkib hissəsində texniki səhvə yol verildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Ocean Vitamin D3 400 IU	Sprey	20 ml	Vitamin D (Cholecalciferol, 1.000.000 IU/g) – 0.4 mg (Vitamin D3 - 10 mcg)	Olive oil	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ocean Vitamin D3 400 IU (məhlul, 20 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Folikulon	Kapsul	3 x 10	Folic acid - 400 mcg	Magnesium salts of fatty acids, Maltodextrin, Silicon dioxide	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	17.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Folikulon (Kapsul №30) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
TrideKal / TrideCal	Şərbət	150 ml	Calcium carbonate - 65 mg (25 mg Calcium), Magnesium carbonate - 69.38 mg (20 mg Magnesium), Cholecalciferol - 2.5 mcg, Zinc oxide - 3.74 mg (3 mg Zinc)	Deionized water, Citric acid monohydrate, Potassium sorbate, Xanthan gum, Orange flavor, Sucralose, Glucose	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	29.06.2022	Xitam verilən müraciətlər	“LİF.E İnterneysnl Kompani MMC” şirkətinin 27.04.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin “Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.” şirkətinin istehsalı olan TR 00307 seriyalı TrideKal / TrideCal (şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhlulun pH-ı 8.449 normativ sənədlərin göstəricilərinə əsasən 7 – 8.0) uyğun deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olmur.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcı maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Luzaktol	Kapsul	3 x 10	Lutein – 10 mg, Zeaxanthin – 3 mg, Riboflavin - 6 mg, Pyridoxine Hydrochloride - 6 mg, Retinyl Palmitate - 3 mg	Cornstarch, gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	28.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Luzaktol (kapsul №30) adlı məhsul gözün görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Furiya	Şərbət	150 ml	Papaya fruits juice- 920 mg;Foeniculum vulgare fruit's infusion- 800 mg; Enzyme mixture(amilase 1,33 mg; lipase- 0,166 mg, pepsin -0,166 mg, protease- 0,33 mg)-2 mg; Bromelain 2500 GDU/g- 0,83 mg Papain 2,5 FIP IU/mg- 0,83 mg.	Deionized water, Citric acid, Potassium sorbate, Sodium benzoate, Raspberry flavour, Guar gum, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Furiya (şərbət 150 ml) adlı məhsul həzm prosesinin yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Epifos	Şərbət	150 ml	Vaccinium myrtillus fruit dry extract - 330 mg, Phospholipids - 50 mg, Phosphatidylserine - 100 mg, L- Glutamine - 150 mg, L-Arginine aspartate - 500 mg, Choline chloride - 150 mg, L-Leucine - 50 mg, L-Threonine - 50 mg, L-Methionine - 50 mg, L-Isoleucine - 50 mg	Deionized water, Raspberry flavour, Guar gum, Citric acid, Sucralose, Potassium sorbate, Sodium benzoate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epifos (şərbət, 150 ml) adlı məhsul görmə qabiliyyətini yaxşılaşdırmaq və göz yorğunluğunu aradan qaldırmaq məqsədilə köməkcı vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq (istehsalçı tərəfindən təqdim edilmiş tərkibə aid sənədə əsasən) göstərilin.
Vekarmol	Şərbət	150 ml	Calcium carbonate - 150 mg, Vitamin D3 (Cholecalciferol) - 200 IU, Magnesium citrate - 60 mg, Zinc citrate - 1 mg	Deionized water, Propylene glycol, Glycerin, Guar gum, Fructose, Disodium EDTA, Potassium sorbate, Strawberry flavour	Evren İlaç Koz.San ve Tic Ltd. Şti	Türkiyə	14.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vekarmol (şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ferovit Bio Special	Kapsul	3 x 10	Liposomal iron (iron (III) diphosphate, corn starch, sunflower lecithin) – 333 mg (28 mg of iron), Ascorbic acid powder - 40 mg, Vitamin B12 0.1% (cyanocobalamin 0.1%) – 2.5 mg (eqv. 2.5 mcg), Pyridoxine hydrochloride – 1.4 mg, Folic acid – 0.4 mg	Palm oil refined, Coconut oil, Soy lecithin, Yellow wax, Soybean oil refined, Capsule shell (Gelatin, Glycerol, Iron oxide red (E172), Candurin orange amber (E172 + E555))	Pharmaceutical Production Company HASCO-LEK S.A.	Polşa	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferovit bio special (kapsul №30) adlı məhsul dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Corol-D3	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 - 1250 mcg (50000 IU) (25 drops/3333 IU)	Sunflower oil	Tocura İlaç Sanayi ve Ticaret A.Ş.	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Corol-D3 (Daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Magnebest	Kapsul	2 x 15	Magnesium (as Magnesium hydroxide) - 60 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2.5 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, White capsule (Gelatin, Titanium dioxide)	Botafarma Sağlık Ürünleri Tic. ve San. Ltd.Şti	Türkiyə	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnebest (kapsul №30) adlı məhsul B6 vitamini və Maqnezium mineralinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkcı maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). .Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Sibtakol	Tablet	3 x 10	Calcium lactate - 400 mg (as elemental Ca 74 mg), Calcium Phosphate (Dibasic) dehydrate - 860 mg (as elemental Ca 200 mg; as elemental P 155 mg), Magnesium hydroxide - 150 mg (as elemental Mg 62 mg), Cholecalciferol - 250 IU, Zinc Sulphate - 44.3 mg (as elemental Zn 10 mg), Copper Gluconate - 10.7 mg (as elemental Cu 1.5 mg), Menaquinone-4 (Vitamin K2) - 70 mcg	Lactose, Sorbitol, Starch, Polyvinyl pyrrolidone, Polyviol, Titanium dioxide, Talc, Polyethylene glycol, Magnesium stearate, Silicon dioxide	Maximum Sağlq Ürünleri San və Tic Ltd Şti	Türkiyə	17.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sibtakol (tablet, №30) adlı məhsul bəzi vitamin və mineraların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil QEYD. Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığı məlik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmadında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Laxaprim	Kapsul	3 x 10	Cichorium intybus L.radix dr extract with a content of 60% of inulin (90 mg) - 150 mg, Senna alexandrina folium dry extract with 10% senozide B (10 mg) - 100 mg, Rhamnus purshiana cortex dry extract containing 40% cascariosides (5 mg) - 12.5 mg, Cinchona pubescens bark dry extract - 20 mg	Gelatin, Microcrystalline cellulose, Talc, Magnesium stearate	MM Vitapharm-Com MMC	Moldova	06.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LAXAPRİM (kapsul, №30) adlı məhsul bağırsağın funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Miroksera	Şərbət	100 ml	Thymus vulgaris herb dry extract (3-4:1)- 1200 mg, Pimpinella anisum fruit dry extract (5:1)- 1000 mg, Tilia cordata , Tilia platyphyllos flos dry extract (4:1)- 500 mg, Althaea officinalis root dry extract(4:1) - 400 mg	Purified water, Potassium sorbate, White crystalline sugar (from sugar beets, second category), Citric acid	MM Vitapharm-Com MMC	Moldova	06.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Miroksera(şərbət, 100 ml) adlı məhsul tənəffüs orqanlarının fəalliyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. QEYD:1) Məhsulun üzərində "bəlgəmgətirici vasitə" yazısı ləğv olunmuşdur; 2) Ərizəçinin 21.06.2022 il tarixli müraciətinə əsasən tərkibdə texniki səhv olduğu üçün, tarix və nömrə dəyişdirilməmək şərti ilə, rəy dəyişdirilmişdir.
İmmunoart	Kapsul	3 x 10	Beta-glucan ((Saccharomyces cerevisiae) beta -glucan 70% - 180 mg) - 126 mg, Zinc (as Zinc gluconate - 69.7 mg) - 10 mg, Vitamin E (as DL-alpha-tocopherol acetate 50% powder - 43.956 mg) - 20 mg, Selenium (L-Selenomethionine 2000 mcg/g powder - 10 mg) - 20 mcg	Corn starch, Microcrystalline cellulose, Talc, Magnesium stearate, Gelatin	MM Vitapharm-Com MMC	Moldova	08.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmunoart (şərbət, 150 ml) adlı məhsul immün sistemin fəalliyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. QEYD:İstifadə qaydası rəy müvafiq olaraq qeyd edilmişdir.
Tiroxil™ 4.0	Tablet	2 x 15	Myo-inositol - 600 mg, L-Selenomethionine - 0.4 mg (eq. to Selenium-2 mcg), Sodium selenite - 0.18 mg (eq. to Selenium-81 mcg)	Microcrystalline cellulose, Silicon dioxide, Magnesium salts of fatty acids	Nutrilinea s.r.l (Lo.Li. Pharma International S.r.l. üçün)	İtaliya	14.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tiroxil™ 4.0 (tablet №30) adlı məhsul mio-inozitol və selenin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil.
Guten D3	Sprey	20 m	Vitamin D3 - 10 mcg (400 IU)	Olive oil, Vitamin E	Reform Pharma İlaç Kimya Gıda Kosmetik Ticaret Sanayi Anonim Şirketi	Türkiyə	14.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Guten D3 (daxilə qəbul üçün məhlul-sprey, 20 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil.
Panakar	Tablet	3 x 10	Potassium citrate - 350 mg, Magnesium citrate - 400 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium stearate	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	08.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Panakar (tablet №60) adlı məhsul K və Mg mineralarının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Novanefron	Tablet	2 x 15	Ortosiphon stamineus leaf extract - 80 mg, Arctostaphylos uva-ursi leaf extract - 80 mg, Zea mays stigma extract - 80 mg, Vaccinium oxycoccos fruit extract - 80 mg, Taraxacum officinale root extract - 40 mg, Vaccinium myrtillus fruit extract - 40 mg, Equisetum arvense stem extract - 40 mg, Magnesium citrate - 30 mg	Maltodextrin, Microcrystalline cellulose, Croscarmellose sodium, Silicon dioxide, Vegetable grade stearic acid, Vegetable grade magnesium stearate, Enteric coating system (Ethyl cellulose, Hydroxypropylmethyl cellulose, Glycerine pheur vegetable grade, Medium chain triglycerides, Oleic acid, Ammonium hydroxide, Sodium alginate, Purified stearic acid)	SIA "Primea"	Latviya	06.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Novanefron (tablet № 30) adlı məhsul sidik-ıfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kentavit D3	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 (Cholecalciferol) - 50000 IU	Olive oil, Butylated hydroxyanisole (BHA)	DSZ Doğal Sağlq Gıda və Kosmetik Ürünleri; qablaşdırılıb FITOLAB MMC (Azərbaycan Respublikası)	Türkiyə	13.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kentavit D3 (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lonpasin	Kapsul	2 x 15	Aloe vera leaf extract - 200 mg, Rheum rhabarbarum root extract - 50 mg, Frangula alnus bark extract - 50 mg	Gelatin, Rice flour, Magnesium stearate, Silicon dioxide	SIA "Primea"	Latviya	22.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lonpasin (kapsul № 30) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Suvastin	Kapsul	2 x 15	Pancreatin (Lipase 6750 Ph.Eur; Amylase 6300 Ph.Eur; Protease 450 Ph.Eur.) – 150 mg, Papain (100 Tirozin Unit/mg) – 100 mg, Bromelain (1200 GDU/g) – 100 mg, Pepsin (2000 Ph.Eur. units/g) – 10 mg, Trypsin/Chymotrypsin mix (>2600 USP-u/mg Trypsin />450 USP-u/mg Chymotrypsin) – 5 mg	Capsul shell (Hyromellose, Pectin, Purified Water, Microcrystalline Cellulose, Magnesium Stearate, Silicoon Dioxide	SIA "Primea"	Latviya	22.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Suvastin (kapsul № 30) adlı məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ornafer	Tablet	2 x 15	Ferrous gluconate - 175.4 mg (iron 20 mg), Vitamin C (ascorbic acid) - 80 mg, Copper gluconate - 700 mcg (copper 96 mcg), Folic acid - 350 mcg, Vitamin B12 - 9 mcg	Maltodextrin, microcrystalline cellulose, Croscarmellose Sodium, Silicon Dioxide, Vegetable Grade Magnesium Stearate, Vegetable Grade stearic acid, Ethyl Cellulose, Hydroxypropylmethylcellulose, Glycerin pheur Vegetable Grade, Medium Chain Triglycerides, Oleic Acid, Ammonium Hydroxide, Sodium Alginate, Purified Stearic Acid	Primea Limited	Latviya	17.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ornafer (tablet №30) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sfinqolin	Kapsul	2 x 10	Cytidine-5 Monophosphate - 100 mg, Uridine-5 Monophosphate - 100 mg, Vitamin B9 (Folic acid) – 50 mcg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin capsule	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirkəti	Türkiyə	26.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sfinqolin (kapsul № 20) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydası rəyə uyğun tərtib olunsun.
Aminolabs	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Vitamin C (as L-ascorbic acid) - 40 mg, L-Lysine hydrochloride - 3.55 mg, L-Leucine - 2.85 mg, Glycine - 2 mg, L-Methionine - 1.84 mg, L-Valine - 1.34 mg, L-Isoleucine - 1.8 mg, L-Alanine - 1 mg, L-Aspartic acid - 1 mg, L-Glutamic acid - 1 mg, L-Serine - 1 mg	Deionized water, Xanthan gum, Citric acid, Potassium sorbate, Sodium benzoate, Raspberry flavor, Sucralose	İlaçsan Medikal Sənayə və Dış Ticarət Limited Şirkəti	Türkiyə	03.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aminolabs (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul C vitamininin və amin turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Adeves	toz	1	Fructose – 2000 mg, L-Carnitine – 900 mg, Acetyl L-Carnitine – 400 mg, Zinc – 10 mg, Selenium – 50 mcg	Maltodextrin, Citric acid, Sodium bicarbonate, Orange flavor	İlaçsan Medikal Sənayə və Dış Ticarət Limited Şirkəti	Türkiyə	14.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Adeves (toz, şağədə № 30) adlı məhsul kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Osteosan	Şərbət	150 ml	Calcium citrate (eq.to 175.3 mg elemental Calcium) - 500 mg, Magnesium sulphate (eq.to 43.76 mg elemental Magnesium) - 100 mg, Zinc sulphate - 10 mg, Vitamin D3 (Cholecalciferol) - 3.6 mcg	Deionized water, Sorbitol, Potassium sorbate, Sodium benzoate, Sucralose, Orange flavor	Tan İlaç və Kosmetik San. Tic. Ltd. Şti.	Türkiyə	14.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteosan (Şərbət, 150 ml) adlı məhsul kalsium və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Urolux	Tablet	3 x 10	Vaccinium oxycococcus fruit dry extract - 80 mg, Vitamin C (Ascorbic acid) - 150 mg, Vitamin E (D-alpha-tocopherol) - 25 mg, Bearberry (Arctostaphylos uva ursi) leaf dry extract - 10 mg, Urtica Dioica leaf dry extract - 25 mg, Bromelain - 25 mg	Microcrystalline cellulose, Corn starch, PVP, Magnesium stearate, Silicon dioxide	İlaçsan Medikal Sənaye və Dış Ticaret Limited Şirkəti	Türkiyə	14.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən UROLUX (tablet, № 30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapeutik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə müvafiq olaraq qeyd edilsin.
Alfalen	Tablet	3 x 10	Alpha lipoic acid - 150 mg, Astaxanthin - 4 mg, Selenium (as Sodium selenite) - 50 mcg, Vitamin E (as D-Tocopherol acetate) - 15 mg, Cynara scolymus leaves dry extract - 100 mg	Microcrystalline cellulose, Cornstarch, PVP, Magnesium stearate, Silicon dioxide	İlaçsan Medikal Sənaye və Dış Ticaret Limited Şirkəti	Türkiyə	30.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alfalen (kapsul №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bifilak	Kapsul	3 x 10	Lactobacillus helveticus, Lactobacillus rhamnosus, Bifidobacterium longum - 5 billion CFU, Saccharomyces boulardii - 125 mg, Inulin - 75 mg, Vitamin C (Ascorbic acid) - 100 mg	Gelatin, Corn starch	İlaçsan Medikal Sənaye və Dış Ticaret Limited Şirkəti	Türkiyə	03.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kentabioksin Bifilak (kapsul, №30) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ade-Glutsal	Kapsul	2 x 15	Ademetionine - 100 mg, Alpha lipoic acid - 200 mg, Glutathione - 200 mg, Vitamin E (dl-alpha tocopherol acetate) - 20 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Yeni Pharma Tibbi Malzeme İlaç San. İç və Dış. Tic. Ltd. Şti	Türkiyə	14.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ade-Glutsal (kapsul №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gepafos	Kapsul	2 x 15	Ornithine – 200 mg, Artichoke (Cynara scolymus L. fresh leaves dry extract) – 150 mg, Phospholipids – 30 mg, Silymarin – 70 mg, Glycyrrhizic acid – 30 mg	Microcrystalline cellulose, Magnesium stearate, Colloidal silicon dioxide, Gelatin	Yeni Pharma Tibbi Malzeme İlaç San. İç və Dış. Tic. Ltd. Şti	Türkiyə	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gepafos (kapsul №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gepaltion	Kapsul	2 x 15	Ornithine - 200 mg, Alpha lipoic acid - 100 mg, Glutathione - 200 mg, Vitamin E (dl-alpha tocopherol acetate) - 20 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Yeni Pharma Tibbi Malzeme İlaç San. İç və Dış. Tic. Ltd. Şti	Türkiyə	14.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gepaltion (kapsul №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Riomez	Kapsul	2 x 15	Pancreatin - 200 mg (8000 IU), Protease - 100 mg (4800 IU), Amylase - 100 mg (2800 IU), Lipase - 50 mg (200 IU), Papain - 50 mg (110 IU), Pepsin - 50 mg (3500 IU)	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Yeni Pharma Tibbi Malzeme İlaç San. İç və Dış. Tic. Ltd. Şti	Türkiyə	01.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Riomez (kapsul, №30) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Spirulina	Kapsul	1	Spirulina thallus powder - 464 mg	Hydroxy propyl methyl cellulose	Anti Naturel Besin ve Bitkisel Destek Ürünleri San. ve Tic.	Türkiyə	16.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Spirulina (kapsul, № 150) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:1)İstifadə qaydasına görə müvafiq olaraq qeyd edilsin. 2)Qablaşma və Azərbaycan dilində istifadə təlimatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 İyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" na uyğun tərtib edilmişdir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Optifol	Tablet	1	Folic acid - 400 mcg	Magnesium stearate (E572), Silicone dioxide (E551), Microcrystalline cellulose (E460), Flavour (Acerola (Malpighia glabra) fructus)	Pharmex Rom Industry S.R.L	Rumıniya	08.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Optifol (tablet №120) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmmun Aktiv Denk	toz	1	Vitamin C - 260 mg, Acerola powder (Vitamin C - 40 mg) - 235.290 mg, Zinc oxide (Zinc - 10 mg) - 12.447 mg, L - histidine - 50 mg, Sodium selenate (Selenium - 50 mcg) - 0.122 mg	Sorbitol, Raspberry flavour, Magnesium salts from fatty acids, Tricalcium phosphate, Sucralose, Neohesperidin	Sunlife Produktions und Vertriebsgesellschaft mbh	Almaniya	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmun Aktiv Denk (saşe, №20) adlı məhsul orqanizmin immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiya dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Jaguar	Kapsul	1 x 10			DDL Medikal İlaç İthalat Ve İhracat Ltd. Şti	Türkiyə	03.06.2022	Xitam verilən mürciətlər	Fiziki şəxs Əkbərov Ratiq Əkbər oğlunun 25.04.2022 il tarixli sayılı məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "DDL Medikal İlaç İthalat Ve İhracat Ltd. Şti" şirkətinin istehsalı olan Jaguar (kapsul, № 10) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilməsinin nəticəsi: təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi imtina edilmişdir. Belə ki, məhsulun ilkin qablaşmasında (blisterdə) məhsulun adı göstərilməyib və ekspertizaya təqdim olunan kapsulların məhz yuxarıda adı göstərilən məhsulün adı ilə əsas şübhə yaradır. Göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsəda uyğun hesab olunmur.
Vitam 1000	Fişildayan tablet	20	L-ascorbic acid - 1000 mg	Sorbitol, Sodium carbonate, Citric acid, Orange aroma, Polyethylene glycol, Polyvinylpyrrolidone, Carotenoides, Sucralose, Sodium benzoate	Hekim İlaç Medikal Kosmetik san.ve Tic.LTD.ŞTi.	Türkiyə	23.06.2022	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitam 1000 (fişildayan tablet, №20) adlı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Belə ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Qeydiyyatı Reyestrində tərkibi və istifadə göstərişləri ilə dozaları eyni olan Additiva® Vitamin C limon adlı dərman vasitəsi mövcuddur. Bu da "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə "Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 360-VQD nömrəli Qanununa əsasən yerləşdirilmişdir. Nəzərinizə çatdırırıq ki, BFMQƏ-lərdə Vitamin C-nin maksimal gündəlik istehlak dozası 900 mq-dır. Məhsul gündə 1/2 tablet tövsiyə olunsada, yuxarıda sadalananlara əsasən bu məhsula dair müsbət rəy verməyimiz qeyri-mümkündür.
Legam	Daxilə qəbul üçün məhlul	150 ML	L-carnitine - 1000 mg	Potassium sorbate, Sodium benzoate, Deionize water	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Legam (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul orqanizmin metabolik proseslərini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
NutriFull Selenium-110	Tablet	1	Selenium (as L-Selenomethionine) - 110 mcg	Microcrystalline cellulose, Lactose monohydrate, Magnesium stearate, Silicon dioxide	DDL Medikal İlaç İthalat ve İhracat Ltd. Şti.	Türkiyə	03.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NutriFull Selenium-110 (kapsul, №60) adlı məhsul selen elementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
NutriFull Zinc-25	Tablet	1	Zinc (as Zinc picolinate) – 25 mg	Microcrystalline cellulose, Lactose Monohydrate, Magnesium stearate, Silicon dioxide	DDL Medikal İlaç İthalat Ve İhracat Ltd. Şti	Türkiyə	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NutriFull Zinc-25 (tablet №30) adlı məhsul sinkin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Erabes	Kapsul	2 x 15	Ferrous Gluconate (equiv to 27.26 mg elemental Iron) - 235 mg, Folic Acid (Vitamin B9) – 0.35 mg, Cyanocobalamin (Vitamin B12) – 0.004 mg, Ascorbic Acid (Vitamin C) - 60 mg	Maltodextrin, Silicon Dioxide, Magnesium Stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Erabes (kapsul №30) adlı məhsul dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Multikid De	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Cholecalciferol (Vitamin D3) - 1.25 mg (50000 IU)	Olive oil, Butylated hydroxytoluene	Dr. Prüfer Medikal Kozmetik San.Tic.A.Ş (Mir İlaç San.Tic.A.Ş üçün)	Türkiyə	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Multikid De (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Glitoren	Kapsul	2 x 15			AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	24.06.2022	Xitam verilən müraciətlər	Fatullayev Elşad Mikayıl oğlunun 25.04.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd" şirkətinin istehsalı olan 2220022 seriyalı Glitoren (kapsul N30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ -Orta çəkisi: 0.4199q (0.550q ± 10%) (0.495 - 0.605q) tərkibi: 0.3451q UYGUN DEYİL. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi inqəsada uyğun hesab olumm ur.
Betanoza	Kapsul	3 x 10	Vaccinium macrocarpon fruit dry extract - 150 mg, Betula pendula leaf dry extract- 30 mg, Calendula officinalis flower dry extract- 18 mg, Juniperus communis fruit dry extract - 30 mg, D-mannose - 100 mg, Rosmarinus officinalis leaf dry extract - 18 mg	Gelatin, Corn starch, Sodium metabisulfite	Sunmed İlaç Kozmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Betanoza (kapsul № 30) adlı məhsul siidik-İfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədini təmin edən BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nonpar	Şərbət	100 ml	Tanacetum vulgare flower liquid extract – 11,5 ml;Rhamnus cathartica crust liquid extract – 6,9 ml;Achillea millefolium herb liquid extract – 4,6 ml;Cucurbita pepo seed liquid extract – 4,6 ml;Syzygium aromaticum bud liquid extract – 4,6 ml;Centaurium umbellatum herb liquid extract – 4,6 ml;Ceratonia siliqua fruit liquid extract – 4,6 ml; Zingiber officinale rhizoma liquid extract – 4,6 ml. □	distilled water; sucrose; citric acid(E330); pectin(E440); sodium benzoate(E211);glycerin(E422). □ □	Herba Flora MMC	Azərbaycan	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nonpar (şərbət, 100 ml) adlı məhsul qurd invazyaları zamanı qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Travi-lux	Şərbət	100 ml	Tussilago farfara leaf dry extract - 200 mg, İnula helenium root dry extract - 72 mg, Thymus vulgaris herb dry extract - 37,5 mg.	Purified water, Fructose, Citric acid, Sodium benzoate	İŞT Farmakom MMC	Ukrayna	14.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Travi-lux (şərbət, 100 ml) adlı məhsul tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pulmonex Plus	Şərbət	100 ml	Tussilago farfara leaf dry extract-200 mg; İnula helenium root dry extract- 72 mg; Thymus vulgaris herb dry extract- 37,5 mg.	Purified water, Fructose, Citric acid, Sodium benzoate	İŞT Farmakom MMC	Ukrayna	31.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pulmonex Plus(şərbət, 100 ml) adlı məhsul tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Women Perfecto	Tablet	1	Punica granatum fruit dry extract - 150 mg, Linum usitatissimum seed dry extract - 120 mg, Vites agnus castus fruit powder - 300 mg, Angelica sinensis root dry extract - 200 mg, Glycyrrhiza glabra root dry extract - 200 mg, Bupleurum aureum root dry extract - 200 mg	Maltodextrin, Corn starch, Magnesium stearate, Poly vinyl pirrolidone K30, Silicon dioxide	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	08.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Women Perfecto (tablet № 60) adlı məhsul qadınlarda hormonal balans tənziqləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) İstifadə qaydasına uyğun olaraq qeyd edilmiş. b) Məhsulun tərkibinin qablaşma və Azərbaycan dilində təlimatda istifadə qaydasına uyğun olaraq 1 tabletdə göstərilməsi tövsiyə olunur.
Sameks	Kapsul	3 x 10	Succinic acid - 200 mg, L-tryptophan - 200 mg, Vitamin B16 (as Dimethylglycine hydrochloride) - 100 mg, Lycopene - 5 mg	Calcium stearate, Lactose, Natural bovine gelatin	Sunmed İlaç Kozmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	31.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sameks (kapsul № 30) adlı məhsul fiziki və zehni fəaliyyəti yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hepatic	Tablet	2 x 15	Ademetionine - 100 mg, Lipoic acid- 125 mg, Glutathione - 125 mg, Silymarin - 70 mg	Sorbitol, Magnesium stearate, Lactose, Starch, Calcium carbonate, Stearic acid, Polyvinylpyrrolidone, Polyethylene glycol, Silicon dioxide, Talc, Food colorant	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepatic (tablet № 30) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmuxen	məhlul	120 ml	Beta Glucan - 125 mg, Vitamin C (as ascorbic acid) - 90 mg, Vitamin E (DL alpha tocopheryl acetate) - 35 mg, Selenium (as Sodium Selenite) - 125 mcg, Zinc sulphate – 21 mg	Deionized water, Sweetener, Orange flavor, Potassium sorbate, Sunset yellow FCF.	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	22.06.2022	Xitam verilən müraciətlər	"Yunimed MMC" tərəfindən 25.04.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyə "Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti" şirkətinin istehsalı olan 2022028 seriyalı İmuxen (məhlul 120 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təqdim edilən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. pH: 3.23 (3.6 -- 6.0) NS-ə əsasən uyğun deyildir Sıxlıq: 1.0223q/ml (1.112 -- 1.152q/ml) NS-ə əsasən uyğun deyildir Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsinə əsasən uyğun hesab olunur.
Sedakar	Tablet	3 X 10	Melissa officinalis leaf dry extract - 100 mg, Valeriana officinalis root dry extract - 100 mg, Magnesium sulfat heptahydrate - 150 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg	Maltodextrin, Magnesium salts of fatty acids, Tri calcium phosphate	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedakar (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nefrolit	Tablet	30	Parsley(Petroselinum crispum) seed dry extract- 86.2 mg , Common bean (Phaseolus vulgaris) pericarpium dry extract - 78 mg, Silver bich(Betula pendula) leaf dry extract- 86.2 mg, Common myrtle(Myrtus communis) fruit dry extract - 26 mg, Potassium citrate - 30 mg(eqv. to 3,9 mg Potassium), Sodium citrate - 30 mg (eqv. to 8 mg Sodium).	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	31.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nefrolit(tablet № 30) adlı məhsul sidik - ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Ferratonal	Tablet	30	Iron fumarate (Iron - 40 mg) - 125 mg, Folic acid - 0.3 mg, Cyanocobalamin (Vitamin B12) - 0.003 mg, Ascorbic acid (Vitamin C) - 80 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferratonal (tablet № 30) adlı məhsul bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Omelit	Yumşaq kapsul	3 x 10	Omega-3 polyunsaturated fatty acids - 800 mg, Docosahexaenoic acid (DHA) - 480 mg, Eicosapentaenoic acid (EPA) - 280 mg	Gelatine, Glycerine (vegetable based), Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omelit (kapsul, № 30) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Valused	Tablet	3 x 10	Passiflora incarnata herb dry extract - 150 mg, Melissa officinalis leaf dry extract - 125 mg, Valeriana officinalis root dry extract - 100 mg, Hypericum perforatum herb dry extract - 80 mg, Magnesium sulphate - 75 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2.5 mg, Melatonin - 1 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	19.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Valused (tablet, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tenzim	Kapsul	4 x 10	Papain - 90 FIP units, Pancreatin - 345 FIP units, Bromelain - 225 FIP units, Rutoside trihydrate - 50 mg, Lipase - 34 FIP units, Trypsin - 360 FIP units, Chymotrypsin - 300 FIP units, Amylase - 50 FIP units	Silicon dioxide, Magnesium stearate, Hypromellose, Pectin	Fortex Nutraceuticals Ltd.	Bolqarıstan	25.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tenzim (kapsul, № 40) adlı məhsul həzm sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Zekovit	Daxilə qəbul üçün damcı	15 ml	Vitamin D (Cholecalciferol) - 166.67 IU (4.17 mcg)	Alpha tocopherol, Sunflower seed oil	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zekovit (daxilə qəbul üçün məhlul - damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tridrop	Daxilə qəbul üçün məhlul	50 ml	Vitamin D3 (Cholecalciferol) - 15000 IU	Glycerol (E 422), Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Citric acid (E 330), Purified water	Fortex Nutraceuticals Ltd.	Bolqarıstan	24.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tridrop (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pro Proto	Burun üçün damcı	20 ml			Tobias Wellness	Hindistan		Xitam verilən mürcətiələr	Bildiririk ki, Hindistanın "Tobias Wellness" şirkətinin istehsalı olan Pro Proto (20ml burun üçün damcı) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə keçirilmiş müvafiq ekspertizanın nəticəsinə əsasən təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyi in verilmiş müddət ərzində deyil. <input type="checkbox"/> Bələ ki, istehsalçının "http://www.tobiaswellness.com/" adlı rəsmi internet sahifəsində adı qətilən məhsul haqqında heç bir məlumat tapılmadı; təqdim etdiyiniz məhsula dair sənəd toplusunda tibbi vasitələrə dair CE sertifikat mövcud deyil; eyni tərkibli tibbi vasitələr tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. <input type="checkbox"/> <input type="checkbox"/>
Kollibioks	Kapsul	3 x 10	Bifidobacterium bifidum - 0.25 x 10 ⁹ CFU, Bifidobacterium longum - 0.25 x 10 ⁹ CFU, Lactobacillus acidophilus - 0.5 x 10 ⁹ CFU, Lactobacillus rhamnosus - 0.5 x 10 ⁹ CFU, Lactobacillus plantarum - 0.25 x 10 ⁹ CFU, Streptococcus thermophilus - 0.25 x 10 ⁹ CFU, Saccharomyces boulardii - 0.25 x 10 ⁹ CFU, Inulin - 200 mg, Papain - 25 mg	Corn starch, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kollibioks (kapsul, №30) adlı məhsul bağırsağ mikroflorasının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkcı maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Swiss Energy Beautyvit	Kapsul	30	Vitamin C (as Ascorbic acid) - 180 mg, Coenzyme Q10 (as Ubiquinol) – 10 mg, Zinc (as Zinc Oxide) – 15 mg, Vitamin E (as Vitamin E Acetate) – 10 mg, Vitamin A (Retinyl Acetate) – 1.3 mg, Biotin (as D-Biotin) - 150 mcg, Selenium (as Sodium Selenite) - 30 mcg	Hydroxypropyl Methyl Cellulose, Microcrystalline Cellulose, Ethylcellulose, PVP-K30, Com Starch & Lac	Gelpell AG	İsveçrə	25.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Beautyvit (kapsul №30) adlı məhsul dəri, saç və dırnaqların struktur quruluşunu yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərin vasitəsi deyil.
Simonel	Tablet	3 x 10	Vitex Agnus castus (Agnuside≥0.5 %) dried fruits powder - 200 mg, Passion flower(Passiflora incarnata)herb dry extract (Vitexine≥0.5 %) - 70 mg, Soybean(Glycine max) extract (Isoflavone≥40%) - 30 mg	Calcium phosphate dibasic, Silicone oxide	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	11.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Simonel (tablet № 30) adlı məhsul qadınların sağlamlığını qoruyub saxlamaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərin vasitəsi deyil.
Enzilife	Kapsul	3 x 10	Pancreatin - 150 mg, Bromelain - 100 mg, Papain - 30 mg	Corn starch, Natural gelatin	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Enzilife (kapsul, №30) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərin vasitəsi deyil.
Androlife	Kapsul	6 x 10	L-arginine - 750 mg, Eurycoma Longifolia Root Powder (Tongkat ali) - 180 mg, L-carnitine - 240 mg, Lycopene - 21.5 mg, Vitamin E (as Tocopherol acetate) - 90 mg, Panax ginseng root dry extract - 50 mg, Lepidium Meyenii root extract - 210 mg, Fenugreek (Trigonella foenum-graceum seed extract) - 180 mg, Zinc (as Zinc oxide) - 25 mg	Cornstarch, Natural gelatin	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	17.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Androlife (kapsul, № 60) adlı məhsul kişilərdə cinsi zəiflik zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərin vasitəsi deyil.
Hedalin kids	Şərbət	120 ml	Tilia cordata flower dry extract- 190 mg; Althea officinalis root dry extract- 150 mg;Thymus vulgaris herb dry extract- 130 mg; Matricaria chamomilla flowers dry extract- 110 mg; Citrus aurantium peel dry extract- 100 mg	Xanthan gum, Potassium sorbate, Sorbitol, Purified water	Azerfarm MMC	Azərbaycan	31.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hedalin kids(şərbət, 120 ml) adlı məhsul tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərin vasitəsi deyil. Qeyd:Yaş həddi rəyə uyğun olaraq göstərilis.
Foldiferin	Kapsul	3 x 10	Iron II gluconate - 318 mg (eq. to 39.5 mg iron), Folic acid - 400 mcg, Vitamin B12 (Cyanocobalamin) - 9 mcg	Corn starch, Natural gelatin (capsule shell)	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Foldiferin (kapsul, № 30) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərin vasitəsi deyil.
İmunoglukan P4H	Kapsul	4 x 10	İmunoglukan® (Polysaccharide Active Complex consist in beta (1,3/1,6)-D-glucan) - 100 mg, Calcium-L ascorbate (eq. of vitamin C 100 mg) - 121 mg	Magnesium stearate (E 470b), Hydroxypropylmethylcellulose (E 464), Colour: E171, E141ii	Pleuran S.r.O	Slovakiya	25.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunoglukan® P4H (kapsul, № 40) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərin vasitəsi deyil.
Astera	Tablet	3 X 10	Artichoke (Cynara scolymus) leaf extract - 300 mg, Alpha Lipoic acid - 50 mg, Shiitake mushroom (Lentinula edodes) body dry extract - 10 mg, Reishi mushroom (Ganoderma lucidum) body extract - 5 mg, Selenium (as Sodium selenate 0.12 mg) - 50 mcg, Vitamin E (as DL-alpha-tocopheryl acetate 50 % 200 mg) - 100 IU	Cellulose (E 460), Maltodextrin, Tricalcium phosphate (E 341), Opadry II Yellow 85F32410, Croscarmellose sodium (E 468), Magnesium stearate (E 470b)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Astera (tablet №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərin vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Revelact	Daxilə qəbul üçün məhlul	5.5 ml	Cap composition: Lactobacillus reuteri Lr-92 - live cells not less than 4 billion CFU. Single-dose bottle composition: Fiberaid™ AG (Larch arabinogalactan content - 275 mg) - 305.58 mg	Cap composition: Maltodextrin, Silicon dioxide, Magnesium salts of fatty acids. Single-dose bottle composition: Fructose, Concentrated mango juice, Malic acid, Potassium sorbate, Mango flavour, Demineralized water	Erbozeta S.p.A (Vefa İlaç Sənayə və Tic. Ltd. Şti)	San-Marino	26.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Revelact (daxilə qəbul üçün məhlul № 5.5 ml x 8) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Swiss Energy Natural Sage	Sorma Pastil	12	Salvia officinalis soft extract- 37 mg, soft extracts of 20 plant raw materials(Matricaria chamomilla flowers, Calendula officinalis flowers, Primula veris flowers, Centaurea cyanus flowers with calyx, Verbascum phlomoides flowers, Malva silvestris flowers, Achillea millefolium flowers, Sambucus nigra flowers, Tilia cordata flowers; Mentha piperita leaves, Plantago lanceolata leaves, Rubus fruticosus leaves , Salvia officinalis leaves, Melissa officinalis leaves, Eucalyptus globulus leaves; Thymus vulgaris herb, Cetraria islandica moss, Glycyrrhiza glabra roots; Anisum stellatum fruits , Foeniculum vulgare fruits) – 8,9 mg.	sugar, glyucose syrup, citric acid, balm mint extract	Domaco Dr. med. Aufdermaur AG	İsveçrə	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Natural Sage(sorma pastil, № 12) adlı məhsul yuxarı tənəffüs orqanların fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Swiss Energy Finest Bee Honey	Sorma Pastil	12	Honey-88 mg, soft extracts of 20 plant raw materials(Matricaria chamomilla flowers, Calendula officinalis flowers, Primula veris flowers, Centaurea cyanus flowers with calyx, Verbascum phlomoides flowers, Malva silvestris flowers, Achillea millefolium flowers, Sambucus nigra flowers, Tilia cordata flowers; Mentha piperita leaves, Plantago lanceolata leaves, Rubus fruticosus leaves , Salvia officinalis leaves, Melissa officinalis leaves, Eucalyptus globulus leaves; Thymus vulgaris herb, Cetraria islandica moss, Glycyrrhiza glabra roots; Anisum stellatum fruits , Foeniculum vulgare fruits) – 25 mg.	sugar, glyucose syrup, sulphite ammonia caramel, citric acid	Domaco Dr. med. Aufdermaur AG	İsveçrə	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Finest Bee Honey(sorma pastil, № 12) adlı məhsul yuxarı tənəffüs orqanların fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mulikan	Şərbət	150 ml	Beta glucane - 120 mg, Vitamin C (Ascorbic Acid) - 30 mg, Propolis-100 mg; Zinc sulfate- 5 mg; Selenium(as Sodium selenite) - 10 mcg; L Arginine- 100 mg; L-Glutamine- 50 mg.	Deionized water, Potassium sorbate, Xanthan gum,Citric acid, Raspberry Flavor, Sodium benzoate, Sucralose.	Aspar İlaç, Kosmetik Gıda Sənayə A.Ş.	Türkiyə	07.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MULİKAN(şərbət, 150 ml) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Swiss Energy Eucalyptus & Menthol	Sorma Pastil	12	Honey-38 mg, soft extracts of 20 plant raw materials(Matricaria chamomilla flowers, Calendula officinalis flowers, Primula veris flowers, Centaurea cyanus flowers with calyx, Verbascum phlomoides flowers, Malva silvestris flowers, Achillea millefolium flowers, Sambucus nigra flowers, Tilia cordata flowers; Mentha piperita leaves, Plantago lanceolata leaves, Rubus fruticosus leaves , Salvia officinalis leaves, Melissa officinalis leaves, Eucalyptus globulus leaves; Thymus vulgaris herb, Cetraria islandica moss, Glycyrrhiza glabra roots; Anisum stellatum fruits , Foeniculum vulgare fruits) – 4,1mg.	sugar, glyucose syrup,menthol, natural flavoring, nettle-spinach extract, mint oil, eucalyptus oil	Domaco Dr. med. Aufdermaur AG	İsveçrə	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Eucalyptus & Menthol(sorma pastil, № 12) adlı məhsul yuxarı tənəffüs orqanların fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Zabiter	toz	10 x 3.6 q	LA-5® on Maltodextrins support, Lactobacillus acidophilus - 1 bln, BB-12 ® on support of maltodextrin, Bifidobacterium - 1 bln. Streptococcus thermophilus SP4 on maltodextrins support - 1 bln, Fructooligocaccharides - 1000 mg, Maltodextrins - 260 mg, Zinc (as Zinc gluconate) - 6.25 mg.	Fructose, Aroma, Sucralose (E955)	BioDue S.p.A (Difass International S.p.A. üçün)	İtaliya	17.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zabiter (toz, saşe № 10) adlı məhsul bağırsaq mikroflorasını tənzimləyən və immun sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd1:Ərizəçinin 14.06.2022 il tarixli müraciətinə əsasən tərəfimizdən verilmiş əvvəlki rəydə tərkibdə düzəliş olduğu üçün tarix və nömrə saxlanılmaqla dəyişdirilir. Qeyd2:Ərizəçinin 21.06.2022 il tarixli müraciətinə əsasən tərəfimizdən verilmiş əvvəlki rəydə "İstehsalçı adı, ünvanı, istehsal və son istifadə tarixləri" bəndlərində düzəliş olduğu üçün tarix və nömrə saxlanılmaqla dəyişdirilir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Soltux	Daxilə qəbul üçün məhlul	200 ml	Zinc (as Zinc citrate) - 3 mg, Ivy hydroalcoholic f.e. D/E 1:1(Hedera helix L. leaves) - 175 mg, Adhatoda d.e.tit.to 0.7% in alkaloids (Adhatoda vasica Nees leaves)- 71 mg, Drosera ramentacea s.e. D/E 4:1 (Drosera ramentacea Burch ex DC aerial parts)- 50 mg, Thyme d.e. D/E 4:1 (Thymus vulgaris L. leaves) - 75 mg, Grindelia d.e. D/E 4:1 (Grindelia robusta Nutt. flowering tops) - 50 mg, Red poppy d.e. D/E 4:1 (Papaver rhoeas L. flower) - 50 mg, Liquorice d.e. tit to 10% in glycyrrhizic acid(Glycyrrhiza glabra L. root) - 40 mg, Acerola concentrated juice (Malpighia glabra L. fruit) - 128 mg	Water, Fructose and glucose syrup, Eucalyptus honey, Sucrose, Glycerol, Maltodextrin, Potassium sorbate (E202), Sodium lactate (E325), Citric acid (E330), Black currant concentrated juice, Ascorbic acid(E300)	BioDue Spa (Difass International S.r.l. üçün)	İtaliya	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Soltux (daxilə qəbul üçün məhlul, 200 ml) adlı məhsul bəlgəmi durulaşdırıb, tənəffüs yollarından asanlıqla xaric olması və immunitetin möhkəmləndirilməsi üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredicilərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Ərizaçının 14.06.2022 il tarixli mürcəatına əsasən tərkibdə texniki səhv olduğu üçün, tarix və nömrə dəyişdirilməmək şərti ilə, rəy dəyişdirilmişdir.
MenoMax	Kapsul	3 x 10	Soybean isoflavones – 140 mg, Soybean oil – 30 mg, Lecithin – 12 mg, Soya proteins – 120 mg, Soybean protein fiber- 35 mg, Oligosaccharides – 25 mg, Alpha-Tocopheryl Acetate – 50 mg, Folic acid – 600 mcg	Cornstarch, Natural gelatin capsules	Aspar İlaç, Kozmetik Gıda Sanayii A.Ş.	Türkiyə	26.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MenoMax (kapsul № 30) adlı məhsul qadın orqanizmini möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Swiss Energy Activelife	Kapsul	1	Vitamin A (as Retinyl acetate) – 1000 IU (300 mcg), Vitamin C (as Ascorbic acid) – 110 mg, Vitamin D (as Cholecalciferol) – 400 IU (10 mcg), Vitamin E (as D1-a-tocopheryl acetate) – 18 IU (12 mg), Vitamin K2 (as Menaquinone-7) – 25 mcg, Vitamin B1 (as Thiamin hydrochloride) – 1.5 mg, Vitamin B2 (as Riboflavin) – 1.7 mg, Niacin (as Nicotinic acid) – 20 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 2 mg, Folic acid – 400 mcg, Vitamin B12 (as Cyanocobalamin) – 6 mcg, Biotin (as D-Biotin) – 50 mcg, Pantothenic Acid (as D-Calcium pantothenate) – 10 mg, Calcium (as Calcium carbonate) – 87 mg, Iron (as Ferrous fumarate) – 2.8 mg, Phosphorus (as Calcium hydrogen phosphate) – 10 mg, Iodine (as Potassium iodide) – 15 mcg, Magnesium (as Magnesium oxide) – 40 mg, Zinc (as Zinc oxide) – 2 mg, Selenium (as Sodium selenite) – 5.5 mcg, Copper (as Copper Gluconate) – 0.5 mg, Manganese (as Manganese Sulfate) – 0.5 mg, Chromium (as Chromium picolinate) – 4 mcg, Molybdenum (as Sodium molybdate) – 5 mcg, Potassium (as Potassium chloride) – 30	Hydroxypropyl methyl cellulose, Microcrystalline cellulose, Ethylcellulose, PVP-K30, Corn Starch, Lac	Gelpell AG	İsveçrə	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Activelife (kapsul №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Coeno Q10	Kapsul	3 x 10	Coenzyme Q 10 (Ubiquinone) - 200 mg	Sunflower seed oil, Bovine gelatin, Deionized water, Glycerin (E422), Soy lecithin (E322), Beeswax white (E901), Iron oxide (red), Iron oxide (black)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Coeno Q10 (kapsul № 30) orqanizmdə metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bone Baby	Şərbət	150 ml	Calcium - 300 mg (Calcium citrate – 1423 mg), Magnesium - 150 mg (Magnesium hydroxide – 360 mg), Zinc - 6 mg (Zinc gluconate – 41.8 mg), Vitamin D3 - 3.6 mcg (144 IU)	Deionized water, Glycerol (E422), Sugar, Polyvinylpyrrolidone (E1202), Microcrystalline cellulose (E460), Xanthan gum (E415), Macrogol-glycerolhydroxylstearate (E475), Banana flavor (1207751), Asatim herbal extract (Plantain (Plantago lanceolata)-leaf, Yarrow (Achillea millefolium) herb, Serrat (Dumex	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	03.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bone Baby (şərbət 150 ml) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Euromag B6	Tablet	3 x 10	Magnesium citrate (eq to Magnesium - 100 mg) - 881.91 mg, Pyridoxine hydrochloride (Vitamin B6 - 5 mg) - 6 mg	Starch, Polyvinylpyrrolidone (E 1201), Microcrystalline cellulose (E 460), Opadry white, Croscarmellose sodium (E 468), Magnesium stearate (E 470b), Silicon dioxide (E 551), Ethyl alcohol, Deionized water	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	26.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Euromag B6 (tablet, № 30) adlı məhsul maqnezium minerali və B6 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Karniser	Şərbət	150 ml	L-carnitine - 150 mg, L-Lysine hydrochloride - 80 mg, Thiamine HCL (Eq.to 1 mg Vitamin B1) - 1.338 mg, Riboflavin (Vitamin B2) - 1.2 mg, Cyanocobalmine (Vitamin B12) - 2.5 mcg	Sodium carboxymethylcellulose, Sucralose, Potassium sorbate, Sodium benzoate, Orange flavour, Deionized water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	03.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Karniser (şərbət, 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vimarin kids	Daxilə qəbul üçün məhlul	150 ml	vitamin B9 (as Folic acid) – 0.16 mg, L-Lysine – 12.9 mg, Zinc Sulfate Monohydrate (equiv to 5 mg elemental Zinc) - 13.726 mg, L-Arginine – 35.5 mg, Thiamine Hydrochloride (Vitamin B1 - 1 mg) – 1.338 mg, Riboflavin (Vitamin B2) - 1.6 mg, Nicotinamide (equiv to 12 mg Vitamin B3) - 12 mg, Pantothenic Acid (equiv to 4 mg Vitamin B5) – 4.347 mg, Pyridoxine HCl (equiv to 1 mg Vitamin B6) – 1.216 mg, Cyanocobalamin (equiv to 2 mcg Vitamin B12) - 0.002 mg, L-Ascorbic Acid (Vitamin C) - 70 mg, Vitamin E Acetate %50 CWS (equiv to 10 mg Vitamin E) – 43.478 mg, Vitamin D (as Cholecalciferol) - 10 mcg, Retinyl Palmitate (equiv to 267 mcg Vitamin A) – 1.774 mg	Sodium Carboxymethylcellulose, Sucralose, Deionized water, Orange flavor, Potassium sorbate, Sodium benzoate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vimarin Kids (Daxilə qəbul üçün məhlul 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Santra-L	Kapsul	4 x 15	Fish oil - 500 mg (omega - 3 - 175 mg, EPA - 90 mg, DHA - 60 mg, other fatty acids - 25 mg), Vitamin E - 5 mg	Gelatin, Deionized water, Glycerine	Medicure İlaç Sənayə və Ticarət Ltd. Şti	Türkiyə	20.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Santra-L (kapsul №60) adlı məhsul omeqa-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Bee Propolis	Çeynəmə tablet	1	Bee propolis, powdered - 501.67 mg (500 mg), Soy protein isolate - 66.40 mg, Royal jelly - 0.12 mg	Carob powder, Silicon dioxide, Stearic acid, Croscarmellose sodium, Honey, Almond flavor	Forever Nutraceutical, LLC	ABŞ	18.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Bee Propolis (çeynəmə tablet, № 60) (Seriya nömrəsi: 060721C, istehsal tarixi: 06.07.2021, son istifadə tarixi: 06.07.2025) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Forever Freedom (Orange flavored Aloe Vera Juice / Forever Fridom(Portaqal ətirli Aloe Vera şirəsi)	daxilə qəbul üçün gel	1000 ml № 1		Sorbitol, Təbii Portaqal şirəsi ekstraktı, Fruktoza, Portaqal Aromatizatoru, Limon Turşusu, Kalium Sorbat, Natrium Benzoat	Aloe Vera of America, Inc	ABŞ	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Freedom (Orange flavored Aloe Vera Juice / Forever Fridom(Portaqal ətirli Aloe Vera şirəsi) (daxilə qəbul üçün gel, 1000 ml) adlı məhsul (Seriya nömrəsi: 210421, istehsal tarixi: 21.04.2021, son istifadə tarixi: 21.04.2025) orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Aloe Vera gel	məhlul	1000 ml № 1		Sorbitol, Ascorbic acid, Citric acid, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Tocopherol	Aloe Vera of America, Inc	ABŞ	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aloe Vera Gel (gel, 1000 ml) adlı məhsul (Seriya nömrəsi: 160821, istehsal tarixi: 16.08.2021, son istifadə tarixi: 16.08.2025) orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmmunotop	Şərbət	150 ml	Beta glucan - 125 mg, Selenium (as Sodium selenite) - 125 mcg, Zinc (as Zinc gluconate) - 21 mg, Vitamin C (Ascorbic acid) - 90 mg, Vitamin E (as Tocopheryl acetate) - 35 mg	Deionized water, Xanthan gum, Citric acid, Orange flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sənayə A.Ş.	Türkiyə	03.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmunotop (şərbət, 150 ml) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdırıcı vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pitalin	Şərbət	150 ml	Matricaria chamomilla flower dry extract – 50 mg, Pancreatin – 155 mg, Lipase - 6750 IU, Amylase - 6300 IU, Protease - 450 IU, Pepsin – 10 mg, Bromelain – 100 mg, Papain – 100 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Mint Flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sənayə A.Ş.	Türkiyə	22.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pitalin (şərbət 150 ml) adlı həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Universal 100% Beef Aminos	Tablet	1	Beef protein isolate - 1064.88 mg, Liver powder desiccated 40 mesh - 14.2 mg	Dicalcium phosphate (dihydrate), Water, Microcrystalline cellulose, Stearic acid, Magnesium stearate, Pharmaceutical glaze	Universal Nutrition	ABŞ	09.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Universal 100% Beef Aminos (tablet, №200) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Universal Amino 2700	Tablet	1	Whey protein concentrate - 2452.9 mg, Whey protein hydrolysate - 34.02 mg	Dicalcium phosphate, Water, Stearic acid, Magnesium stearate, Pharmaceutical glaze	Universal Nutrition	ABŞ	09.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Universal Amino 2700 (tablet, №120) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Biostrong	Kapsul	1 x 10	Saccharomyces boulardii - 250 mg, Lactobacillus acidophilus - 100 mg	Natural gelatine, Cornstarch	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	08.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biostrong (kapsul № 10) adlı məhsul bəzi mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tonorex Calcium D3 / Tonorex Kalsium D3	Daxilə qəbul üçün məhlul	120 ml	Calcium carbonate (eq. to Calcium - 200 mg) - 500 mg, Cholecalciferol - 0.005 mg	Fructose, Purified water, Banana flavour, Xanthan gum, Potassium sorbate, Sodium benzoate	Laboratorio Chimico Farmaceutico A. Sella S.r.l	İtaliya	31.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tonorex Calcium D3 / Tonorex Kalsium D3 (daxilə qəbul üçün məhlul, 120 ml) adlı məhsul kalsium və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Yaş həddi rəyə uyğun olaraq göstərilis.
Santra-L	Şərbət	200 ml	Fish oil - 500 mg (omega - 3 - 175 mg, EPA - 90 mg, DHA - 60 mg, other fatty acids - 25 mg), Vitamin E - 5 mg	Orange fuzzy aroma, Lemon fuzzy aroma, Orange aroma, Glycose syrup, Fructose syrup, Deionized water, Xanthan gum, Potassium sorbate, Sodium benzoate, Polysorbate 80	Medicure İlaç Sanayi və Ticaret Ltd. Şti	Türkiyə	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Santra-L (şərbət 200 ml) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Biocal	Tablet	1	Calcium Citrate (equiv. to 180 mg elemental Calcium) -750 mg; Magnesium Citrate (equiv. to 50 mg elemental Magnesium)-441, 08 mg; Vitamin D3 Powder CWS (equiv. to 200 IU/5 mcg Vitamin D3)-2 mg; Zinc Gluconate (equiv. to 5 mg elemental Zinc) -35 mg; Vitamin K2 MK-7(equiv. to 0,06 mcg Vitamin K2) -0.03 mg;	Microcrystalline Cellulose, Dicalcium Phosphate, Polyvinylpyrrolidone K30, Croscarmellose Sodium, Magnesium Stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	11.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biocal (tablet № 60) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vestabron	Tablet	2 x 15	Phosphatidylserine 30%/Phosphatidylcholine 20% - 100 mg, Ginkgo Biloba leaf extract (40:1) - 80 mg, Dimethylglycine hydrochloride - 100 mg, Inositol - 100 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1,1 mg, Vitamin B2 (Riboflavin) - 1,4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1,4 mg, Folic acid - 200 mcg, Vitamin B12 (Cyanocobalamin) - 2,5 mcg	Maltodextrin, Microcrystalline cellulose, Sodium croscarmellose, Silicium dioxide, Vegetable grade magnesium stearate	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vestabron (tablet № 30) adlı məhsul mərkəzi və periferik sinir sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Deluks	Daxilə qəbul üçün damcı	10 ml	Vitamin D3 (Cholecalciferol) - 50000 IU (1250 mcg), Vitamin E (as D-alpha-tocopheryl acetate) - 2 mg	Olive oil, Rosa canina (Rosehip) fruit extract	Botafarma Sağlık Ürünleri Tic. ve San. Ltd.Şti	Türkiyə	26.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Deluks (daxilə qəbul üçün məhlul, 10 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Roimin Forte	Kapsul	1	Vitamin C (Ascorbic acid) - 45 mg, vitamin E (as Alpha tocopheryl acetate) - 6.7 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.89 mg, Vitamin B2 (Riboflavin) - 0.56 mg, Vitamin B5 (as D-calcium pantothenate) - 4.02 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.23 mg, Vitamin B9 (Folic acid) - 400 mcg, Vitamin B12 (Cyanocobalamin) - 1.5 mcg, Vitamin H (Biotin) - 75 mcg, Vitamin D3 (Cholecalciferol) - 5 mcg, Vitamin PP (Nicotinamide) - 13.5 mg, Magnesium (as Magnesium sulfate) - 45 mg, Ferrum (as Ferrous gluconate) - 14 mg, Copper (as Copper gluconate) - 0.5 mg, Zinc (as Zinc gluconate) - 8 mg, Calcium (as Calcium carbonate) - 100 mg	Gelatin, Magnesium stearate	Ulutan İlaç Kimya Sanayi və Dış Tic. Ltd. Şti	Türkiyə	01.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Roimin forte (kapsul, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Binok	Şərbət	100ML	Althaea officinalis root liquid extract - 17.2 ml, Plantago major leaf liquid extract - 11.5 ml, Tilia cordata flower liquid extract - 9.2 ml, Foeniculum vulgare fruit distillate - 8.1 ml	Sucrose, Glycerin, Citric acid, Pectin, Sodium benzoate, Distilled water	Herba Flora MMC	Azərbaycan	02.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Binok (şərbət, 100 ml) adlı məhsul tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı qəstərlənməklə)	Köməkcı maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Klinter	Şərbət	100 ml	Foeniculum vulgare fruit distillate – 13.8 ml, Mentha piperita leaf distillate – 11.5 ml, Chamomilla recutita flower liquid extract – 11.5 ml, Anisum vulgare fruit distillate – 9.2 ml	Distilled water, Sucrose, Citric acid (E330), Pectin (E440), Sodium benzoate (E211), Glycerin (E422)	Herba Flora MMC	Azərbaycan	17.06.2022		Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Klinter (şərbət 100 ml) adlı məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Urowin	Şərbət	250ml	Equisetum arvense herb dry extract - 570 mg, Opuntia ficus indica fruit extract - 170 mg, Ortosiphon Stamineus leaf extract - 280 mg, Rhizome of Cyndonon Dactylon - 330 mg, Sideritis angustifolia flower extract - 170 mg, Rosmarinus officinalis leaf dry extract - 170 mg, Melissa officinalis leaf extract - 170 mg	Deionized water, Sugar, Xanthan gum, Exotic fruit aroma, Sodium benzoate, Potassium sorbate	CosmoActive İlaç A.Ş.	Türkiyə	26.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Urowin / Urowin(şərbət, 250 ml) adlı məhsul sidik-İfrazat sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Siberian Super Natural Nutrition Neurovision	Kapsul	20 x 3	Complex 1 composition: Docosahexaenoic acid concentrate form fish oil (docosahexaenoic acid - 400 mg) - 569 mg, Lutein 20% (Lutein - 5 mg, Zeaxanthin - 0.375 mg) - 25 mg, Beta-carotene 20% (Beta - carotene - 2.5 mg) - 12.5 mg, Zeaxanthin 20% (Zeaxanthin - 0.7 mg) - 3.5 mg. Complex 2 composition: Bilberry (Vaccinium myrtillus L.) fruit dry extract (anthocyanins - 54 mg) - 150 mg, Ginkgo (Ginkgo biloba) leaf dry extract (flavonol glycosides - 30 mg) - 120 mg, Lecithine Memree PS 70 P (Phosphatidylserine) - 80 mg, Ginseng (Panax ginseng) root dry extract (Ginsenoside - 4 mg) - 50 mg, Sage (Salvia officinalis) leaf dry extract - 40 mg	Complex 1 composition: Gelatin capsule (Gelatin, Glycerol, Sorbitol, Purified water, Ethyl vanillin). Complex 2 composition: Cellulose (Hypromellose)	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Siberian Super Natural Nutrition Neurovision (paket/kapsul №20 x 3) (seriya: 02, istehsal tarixi: 16.12.2021, son istifadə tarixi: 16.12.2023) adlı məhsul zehni iş qabiliyyətini artırmaq və görmə funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essential Sorbents Joint Comfort / Essential Sorbents Oynaq Üçün Fitosorbent	Daxilə qəbul olunan məhlul hazırlamaq üçün toz	80 q	Rose hips fruits powder (Rosa majalis Herrm.) – 28.3 g, Collagen hydrolysate – 21.6 g, Guar (Cyamopsis tetragonoloba) gum - 20 g, Jerusalem artichoke(Helianthus tuberosus) root powder – 16 g, Apple (Malus domestica) fruit powder (pectin concentrate) – 13 g, Willow (Salix alba) bark dry extract – 1.1 g	Ayrıca qeyd edilməyib	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Sorbents Joint Comfort / Essential Sorbents Oynaq Üçün Fitosorbent (daxilə qəbul olunan məhlul hazırlamaq üçün toz , 80 q) (Seriya: 03, istehsal tarixi: 20.01.2022, son istifadə tarixi: 20.01.2024) adlı məhsul oynaq və birləşdirici toxumanın fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Serenzim	Kapsul	2 x 15	Digezyme - 50 mg (Amylase - 1200 IU, Lipase - 50 IU, Protease - 300 IU, Cellulase - 10 IU, Lactase - 200 IU), Pepsin - 500 IU, Trypsin - 5000 IU, Chymotrypsin - 14400 IU, Serratiopeptidase - 10000 IU, Nattokinase - 59 FU, Bromelain - 75 mg, Papain - 75 mg, Anethum graveolens fruit dry extract - 20 mg	Maltodextrin, Silicon dioxide, Magnesium stearate, HPMC DRcaps capsule	CosmoActive İlaç A.Ş.	Türkiyə	02.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serenzim (kapsul, № 30) adlı məhsul həzm prosesini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Viposed	Kapsul	2 x 15	L-Tryptophan – 81.8 mg, Passion Flower Extract (Passiflora Incarnata L.) – 30.4 mg, Valerian root extract (Valeriana officinalis L.) – 80 mg, Magnesium Citrate (equiv to 9 mg elemental Magnesium) – 60 mg, Pyridoxine HCl (equiv to 4.11 mg Vitamin B6) – 5 mg, L-Glycine – 50.5 mg	Magnesium Stearate, Silicon Dioxide, Gelatine	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Viposed (kapsul № 30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bekatron	Tablet	1	Glucosamine sulfate - 440 mg, Chondroitin sulfate - 295.55 mg, Methylsulfonylmethane (MSM) - 210 mg, Type 2 Collagen - 26.65 mg, Hyaluronic acid - 10 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	28.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bekatron (tablet №30) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Unitanin	Tablet	2 x 15	Melatonin- 1,0 mg.	microcrystalline cellulose, polyvinylpyrrolidone, magnesium stearate, silicon dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Unitanin (tablet, № 30) adlı məhsul yuxuya getmə prosesini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda tərkib rəyə uyğun olaraq göstərilir.
Unijunior	çeynəmə marmelad	1	Vitamin C (as L-ascorbic acid) – 16 mg, Vitamin E (DL-tocopherol acetate) – 6.05 mg, Zinc (as Zinc gluconate) – 1.25 mg, Vitamin B5 (Pantothenic acid) – 2.5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 0.5 mg, Vitamin A (as Retinol palmitate) – 200 mcg, Folic Acid - 100 mcg, Biotin (Vitamin B7) – 37.5 mcg, Iodine (as Potassium iodide) – 15 mcg, Vitamin D (as Cholecalciferol) – 5 mcg, Vitamin B12 (Cyanocobalamin) – 1.5 mcg	Ticagel GC-564 S (Agar, Modified Corn starch, Pectin (standardized with sucrose), Cellulose gum, Sodium citrate), Colouring agent Curcumin, Natural Red 4, FD&C Blue 2, Plane caramel), Fruity flavor, Purified water	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Unijunior (çeynəmə marmelad №60) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Köməkçi maddələr rəyə uyğun (tərkibə aid sənədə əsasən) göstərilir. b) Qablaşdırmanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" 5-ci bəndinin tələblərinə uyğun olaraq tərtib edilməsi zəruridir
ArgoPlus	toz	60	Fructose-1000 mg; Yohimbe bark extract- 100 mg; L-arginine- 1000 mg; L carnitine- 900 mg; Glutathione- 300 mg; Epimedium grandiflorum herb extract- 100 mg; Lepidium Meyenii root dry extract - 200 mg; Ptychopetalum Olacoides bark dry extract - 200 mg; Panax ginseng root dry extract- 200 mg;Coenzyme Q10-100 mg; DL-alpha- tocopheryl acetate- 100 mg; Zinc oxide- 25 mg; Sodium selenite 150 mcg.	Oligofructose, Ribes nigrum juice concentrate	Saşera-Med MMC	Rusiya	02.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ArgoPlus(toz,saşe, № 12) adlı məhsul reproduktiv orqanların fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilir.
Ravitsan	Şərbət	200 ml	Vitamin C (Ascorbic acid) – 80 mg, Vitamin A (as Retinol acetate) – 80 mcg, Vitamin B3 (as Nicotinic acid) – 10 mcg, Vitamin E (as D-alpha-tocopherol acetate) – 10 mg, Vitamin B1 (as Thiamine hydrochloride) – 1.5 mg, Vitamin B5 (as Sodium D-pantothenate) – 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 2 mg, Vitamin B9 (as Folic acid) – 300 mcg,Vitamin B12 (as Cyanocobalamin) – 2 mcg, Biotin (Vitamin H) – 40 mcg, Calcium (as Calcium carbonate) – 120 mg, Iron (as Ferrum bisglycinate) - 14 mg, Magnesium (as Magnesium chloride) – 4 mg, Potassium (as Potassium citrate) – 90 mcg, Zinc (as Zinc bisglycinate) – 6 mg, Selenium (as Sodium selenite) – 23 mcg, Copper (as Copper gluconate) – 0.25 mg, Lutin – 0.5 mg, Zeaxanthin – 0.1 mg	Water, Sorbitol	Saşera-Med MMC	Rusiya	08.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ravitsan (şərbət 200 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitabrain	Tablet	5 x 10	Gamma-amino-butyric acid-150 mg; Ginkgo biloba leaf dry extract-80 mg;Vitamin B1 (as Thiamine hydrochloride)-1,1 mg; Vitamin B2 (as Riboflavin)- 1,4 mg; Vitamin B6 (as Pyridoxine hydrochloride)-1,4 mg; Vitamin B9 (Folic acid) -200 mcg;Vitamin B12 (as Cyanocobalamin) - 2,5 mcg; L-Carnitine -250 mg; Glycine- 75 mg; Glutamine- 50 mg; Phospholipids -250 mg. □	Maltodextrin	Saşera-Med MMC	Rusiya	02.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitabrain(tablet № 12) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:1)Tərkib rəyə uyğun olaraq göstərilir. 2) istifadə üzrə təlimatda texniki səhv olan "kapsul" sözü "tablet" ilə əvəz olunsun. Həmin texniki səhv müəyyən edilən sənədə də yol verilib bu növbətli idxalda nəzərə alınır.□
3 Metabol	Şərbət	150 ml	L-Arginine (as L-Arginine HCL) - 250 mg, Calcium lactate - 130 mg, Phosphorus (as Disodium phosphate) - 105 mg, Vitamin C (Ascorbic acid) - 100 mg, Black Elderberry fruit extract - 25 mg, Vitamin E (as D-alpha tocopherol acetate) - 10 mg, Zinc gluconate - 10 mg, Vitamin B3 (as Niacinamide) - 6 mg, Vitamin B5 (as D-calcium pantothenate) - 2 mg, Vitamin B1 (as Thiamine mononitrate) - 1 mg, Vitamin B6 (as Pyridoxine HCL) - 1 mg, Vitamin B2 (Riboflavin) - 1 mg, Vitamin B9 (Folic acid) - 0.2 mg, Magnesium gluconate - 0.5 mg, Vitamin A (as Retinol palmitate) - 0.5 mg, Selenium (as Sodium selenite) - 0.05 mg, Vitamin K2 (as Menaquinone 7) - 0.04 mg, Vitamin D3 (Cholecalciferol) - 0.01 mg, Biotin (Vitamin H) - 0.01 mg, Iodide (as Potassium iodide) - 0.025 mg, Vitamin B12 (Cyanocobalamin) - 0.0025 mg	Deionized water, Sorbitol, Guar gum, Disodium EDTA, Citric acid, Potassium sorbate, Raspberry flavour	Greenland İlaç Gıda Takviyələri və Kozmetik San. Tic. Ltd. Şti.	Türkiyə	25.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən 3 Metabol (şərbət, 150 ml) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilmiş.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi	
Qoldomed	Kapsul	3 x 10			Farmakom PTF MMC	Ukrayna	28.06.2022	Xitam verilən müraciətlər	"Menark MMC" tərəfindən göndərilmiş 17.06.2022-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Ukraynanın "Farmakom PTF MMC" şirkətinin istehsalı olan Qoldomed (kapsul, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə keçirilmiş ekspertizaya xitam verilir. Belə ki, tərəfimizdən verilmiş sorğu məktubunda tələb olunan sənədlər istehsalçı tərəfdən təqdim edilmədiyi üçün məhsula dair rəy verilməsi mümkün deyil.	
Tampost	Kapsul	3 x 10	Cucurbita pepo seed oil – 300 mg; Punica granatum fruit juice concentrate – 160 mg; Urtica dioica root dry extract – 100 mg; Serenoa repens fruit gelatinized dry extract – 100 mg; Zinc (as Zinc gluconate) – 10 mg; Vitamin E (as D-alpha-tocopheryl acetate) – 12 mg; Vitamin B6 (as Pyridoxine hydrochloride) – 1.4 mg; Lycopene – 1.25 mg.	Microcrystalline cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide, capsule shell: gelatin, carmoisine, quinoline yellow, cochineal.	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	02.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tampost(kapsul, № 30) adlı məhsul prostat vəzinin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.	
İmunozed	Kapsul	1		Beta-glucan - 180 mg	Magnesium stearate, Microcrystalline cellulose, Silicon dioxide, White capsule (gelatin, titanium dioxide)	Botafarma Sağlık Ürünleri Tic. ve San. Ltd.Şti	Türkiyə	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunozed (kapsul, № 30) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrinin tərkibində adı çəkilən məhsulun hazırlanmadığı istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Chondro Strong	daxilə qəbul üçün suspension gel	10ml x 30	Glucosamine hydrochloride-1500 mg; Chondroitine sulfate-1200 mg; Celadrin oil (Esterified Fatty Acids Complex)-750 mg; Methylsulfonylmethane-400 mg.	Deionized water, Fructose, Sodium chloride, Xanthan Gum, Guar gum, Citric acid, Citrus flavor, Sodium benzoate.	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	17.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Chondro Strong(daxilə qəbul üçün suspension gel , şaşe, 10 ml X 30) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.	
Liv-Aktiv	Tablet	2 x 15	Artichoke (Cynara scolymus L., maltodextrins) leaves d.e. 5% Chlorogenic acid - 150 mg, Milk thistle (Silybum marianum Gaertn.) fruits d.e. 80% Silymarin - 143.75 mg, L-Methionine - 150 mg, L-Glutathione - 10 mg	Microcrystalline cellulose, Tricalcium phosphate, Vegetable Magnesium stearate, Maltodextrins, Coating agents: Hydroxypropylmethylcellulose, Microcrystalline cellulose, E171, E141, Gum arabic, Silicon dioxide	Erbozeta S.P.A. (Pharmaluce S.r.l. üçün)	San-Marino	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Liv-Aktiv(tablet, № 30) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.	
GST-KID	Daxilə qəbul üçün məhlul-damcı	30 ml		Fennel(Foeniculum vulgare) oil- 0,505 ml	sun flower oil	A Pharma Sağlık Ürünleri A.Ş	Türkiyə	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GST-KID (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Şəfa Vitamini	Şərbət	100 ml	Rosa canina fruit liquid extract - 10 ml, Thymus vulgaris herb distillate - 6 ml, Urtica dioica leaf liquid extract - 5 ml, Tilia cordata flower liquid extract - 5 ml	Ribes nigrum fruit juice, Rubus caesius fruit juice, Beta vulgaris root juice, Sucrose, Glycerin, Citric acid, Pectin, Sodium benzoate, Distilled water	Herba Flora MMC	Azərbaycan	02.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Şəfa Vitamini (şərbət, 100 ml) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.	

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı nöstərlənməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Duodrops	Daxilə qəbul üçün məhlul-damcı	10 ml	Cholecalciferol - 50 mg (equiv. to 50000 IU/1250 mcg Vitamin D3), Vitamin K2 MK-7 - 111.11 mg (equiv. to 500 mcg Vitamin K2)	Olive oil	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	07.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duodrops (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 və K2 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "Tərkib" və "Əks göstərişlər" bəndləri rəyə müvafiq olaraq qeyd edilsin
Lipolytic Solution	İnyeksiya üçün məhlul	5 x 10ml	Aqua - >50%, Carnitine - ≤5%,>1%, Theophylline - ≤5%,>1%, Cynara ScolymUs Extract - ≤5%,>1%, Phenoxyethanol - ≤5%,>1%, Disodium Phosphate - ≤1%,>0.1%, Methylsilanol Mannuronate - ≤0.1%, Sorbic Acid - ≤0.1%	Ayrı qeyd edilməyib	Mesoestetic Pharma Group S.L.	İspaniya	09.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Lipolytic Solution, inyeksiya üçün məhlul, 10 ml şüşə flakonda N5" adlı məhsul kosmetologiyada dəriyə qulluq üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Stamax	Kapsul	3 x 10	Vaccinium oxycoccus fruit dry extract - 80 mg, Arctostaphylos Uva-ursi leaf dry extract 4:1 - 80 mg, Orthosiphon stamineus leaf dry extract - 72.6 mg, Sonchus oleraceus leaf dry extract - 72.6 mg, Strobilanthes crista leaf dry extract - 80 mg, Alpinia galanga root dry extract - 66 mg, Imperata cylindrica root dry extract - 33 mg, Piper cubeba dry extract - 9.9 mg, Ficus carica fruit dry extract - 9.9 mg, Phyllanthus emblica fruit dry extract - 66 mg	Oligofructose, Calcium stearate, capsula shell (gelatin, sodium dodecyl sulfate, purified water)	Saşera-Med MMC	Rusiya	06.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Stamax (kapsul, № 30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Folzed-A	Kapsul	2 x 15	L-methylfolate (as L-methylfolate calcium) - 600 mcg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Gelatin	Botafarma Sağlık Ürünleri Tic. ve San. Ltd.Şti	Türkiyə	29.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Folzed-A (kapsul №30) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/> Məhsulə dair rəy verilməsi üçün yuxarıda qeyd edilən çatışmazlıqların aradan qaldırılması və müvafiq sənədlərin AEM-ə təqdim edilməsi əsəzərürdür.
Essential Fatty Acids Siberian Borage and Amaranth Oil / Essential Fatty Acids Boraqo və Amaranth Yağı	Kapsul	2 x 15	Borage (Borago officinalis) oil (γ-linolenic acid - 106.5 mg) - 464 mg, Amaranth (Amaranthus) oil - 55 mg, DL-alpha tocopherol acetate (Vitamin E - 30 mg) - 30.7 mg, Vitamin D3 1.0 MIU/g (Active Vitamin D3 - 300 IU) - 0.3 mg	Gelatin, Glycerin, Purified water, Sorbitol, Ethylvanillin	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	21.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Fatty Acids Siberian Borage and Amaranth Oil / Essential Fatty Acids Boraqo və Amaranth Yağı (kapsul, №30) adlı məhsul qamma-linolen yağ turşusunun, E və D vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Siberian Super Natural Sport Mega Essentials / Siberian Super Natural Sport Meqavitaminlər	Tablet	1	Calcium carbonate (Including Calcium - 201 mg) - 512.85 mg, Vitamin premix H33802/1 by DSM Nutritional (Vitamin A (Retinol acetate) - 0.56 mg, Vitamin D3 (Cholecalciferol) - 59.5 IU, Vitamin E (Alpha tocopherol acetate) - 3.44 mg, Vitamin K1 - 40 mcg, Vitamin B1 (Thiamine hydrochloride) - 0.81 mg, Vitamin B2 (Riboflavin) - 0.837 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 1.05 mg, Vitamin B12 (Cyanocobalamin) - 1.75 mcg, Vitamin C (Ascorbic acid) - 58.5 mg, Vitamin PP (Nicotinamide) - 8.277 mg, Vitamin B9 (Folic acid) - 276 mcg, Vitamin B5 (D-Calcium pantothenate) - 2.911 mg, Vitamin H (D-Biotin) - 66.75 mcg) - 140 mg, Mineral premix CustomixMineral BY DSM Nutritional (Copper - 0.7 mg, Iodine - 74.5 mcg, Iron - 9.71 mg, Manganese - 0.575 mg, Selenium - 31.1 mcg, Zinc - 6 mg) - 100 mg, Magnesium citrate (Including Magnesium - 77 mg) - 500 mg, Vitamin E 50% CWS/S (active Vitamin E - 7.5 mg) - 15 mg, Folic acid - 150 mcg, Vitamin D3 type 100 CWS/AM (active Vitamin D3 - 200 IU) - 2 mg, Microcrystalline cellulose - 68 mg, Magnesium stearate - 12 mg	Ayrıca qeyd edilməyib	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	03.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Siberian Super Natural Sport Mega Essentials / Siberian Super Natural Sport Meqavitaminlər (tablet, №120) adlı məhsul idmançılar üçün vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Folzed	Kapsul	2 x 15	L-methylfolate (as L-methylfolate calcium) - 600 mcg, Iodine (as Potassium iodide) - 200 mcg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Gelatin	Botafarma Sağlık Ürünleri Tic. ve San. Ltd.Şti	Türkiyə	16.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Folzed (kapsul №30) adlı məhsul fol turşusu və yodun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. <input type="checkbox"/>

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Essential Minerals Magnesium / Essential Minerals Orqanik Maqnezium	Kapsul	1	Magnesium citrate (Magnesium - 58 mg) - 400 mg, Valeriana officinalis root dry extract (Sesquiterpene acids (calculated as valerenic acid) - 0.125 mg) - 50 mg, Crataegus leaf and flower dry extract (flavonoids (vitexin-2-rhamnoside and hyperoside) - 0.45 mg) - 25 mg, Scutellaria baicalensis Georgi root dry extract (Baicalin - 2.5 mg) - 25 mg	Gelatin	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	02.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Minerals Magnesium / Essential Minerals Orqanik Maqnezium (kapsul, №60) adlı məhsul maqnezium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Junior Eucalyptus	Şərbət	150ml	Eucalyptus globulus (leaf hydrogl. extract) - 13.33 g , Eucalyptus radiata (Leaf, ess. oil) - 0,013 g	Crystalised sugar, Purified water, Glycerol, Citric acid, Sodium benzoate, Potassium sorbate, Lemon flavouring	Tilman s.a.	Belçika	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Junior Eucalyptus (şərbət, 150 ml) adlı məhsul boğaz qıcıqlanmasını aradan götürmək üçün və tənəffüsü yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Akvalor Aktiv Soft	duş	150 ml	Seawater diluted with purified water to a concentration corresponding to 0.9% Nacl, Carbon dioxide 0.4%	Ayrı qeyd edilməyib	Aurena Laboratories AB	İsveç	03.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Akvalor Aktiv Soft, 150ml duş, dəmir flakonda, karton qutu qablaşmada", adlı məhsul uşaqlar və böyüklər üçün burun boşluğunun təmizlənməsi və yuyulması üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Akvalor Aktiv Forte	duş	150ml	Seawater diluted with purified water to a concentration corresponding to 2.1% Nacl, Carbon dioxide 0.4%	Ayrı qeyd edilməyib	Aurena Laboratories AB	İsveç	03.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Akvalor Aktiv Forte, 150ml duş, dəmir flakonda, karton qutu qablaşmada", adlı məhsul uşaqlar və böyüklər üçün burun boşluğunun təmizlənməsi və yuyulması üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Akvalor Aktiv Soft Mini	duş	50ml	Seawater diluted with purified water to a concentration corresponding to 0.9% Nacl, Carbon dioxide 0.4%	Ayrı qeyd edilməyib	Aurena Laboratories AB	İsveç	06.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Akvalor Aktiv Soft Mini, 50ml duş, dəmir flakonda, karton qutu qablaşmada", adlı məhsul uşaqlar və böyüklər üçün burun boşluğunun təmizlənməsi və yuyulması üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Akvalor Aktiv Forte Mini	duş	50 ml	Seawater diluted with purified water to a concentration corresponding to 2.1% Nacl, Carbon dioxide 0.4%	Ayrı qeyd edilməyib	Aurena Laboratories AB	İsveç	06.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Akvalor Aktiv Forte Mini, 50ml duş, dəmir flakonda, karton qutu qablaşmada", adlı məhsul uşaqlar və böyüklər üçün burun boşluğunun təmizlənməsi və yuyulması üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Peptidan	Kapsul	3 x 10	Serratiopeptidase - 80000 IU, Bromelain - 200 mg, Papain - 100 mg, Rutin - 90 mg	Natural gelatin, Cornstarch	Aspar İlaç, Kozmetik Gıda Sanayii A.Ş.	Türkiyə	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Peptidan (kapsul № 30) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
MagTone	Kapsul	3 x 10	Magnesium citrate (Eq. to magnesium 100 mg) - 618 mg, Pyridoxine hydrochloride - 6 mg, Melissa officinalis leaves dry extract - 25 mg	Cornstarch, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayii A.Ş.	Türkiyə	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MagTone (kapsul, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Floris	toz	1	Saccharomyces boulardii - 0.4 x 10 ⁹ CFU, Streptococcus thermophilus - 4.5 x 10 ⁹ CFU, Bifidobacterium bifidum - 2.25 x 10 ⁹ CFU, Bifidobacterium breve - 4.5 x 10 ⁹ CFU, Bifidobacterium longum - 4.5 x 10 ⁹ CFU, Lactobacillus rhamnosus - 4.5 x 10 ⁹ CFU	Inulin, Oligofructose	Saşera-Med MMC	Rusiya	10.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Floris (toz, şaşe №10) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Siliman	Kapsul	3 x 10	Cynara scolymus leaf dry extract - 200 mg, Alpha lipoic acid - 200 mg, Siliphos® (Silybin + Phosphatidylcholine) - 100 mg, Choline bitartrate - 100 mg, Silymarin (from Silybum marianum seed dry extract) - 200 mg	Corn starch, Gelatine	Aspar İlaç, Kozmetik Gıda Sanayii A.Ş.	Türkiyə	08.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Siliman (kapsul №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə müvafiq olaraq qeyd edilsin.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
DeSun D3	Daxilə qəbul üçün damcı	20 ml	Cholecalciferol(Vitamin D3) - 1.667 mg (0,01 mg)	Sunflower seed oil	Medicure İlaç Sənayə və Ticarət Ltd. Şti	Türkiyə	03.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DeSun (daxilə qəbul üçün məhlul-damcı, 20 ml) adlı məhsul D vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Beyaz Propolis	Daxilə qəbul üçün məhlul-damcı	25 ml	Propolis tincture (1:20) - 24 ml, Echinacea purpurea herb tincture (1:10) - 1 ml	Ayrıca göstərilməyib	"Beyaz Flora" MMC	Azərbaycan	07.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Beyaz Propolis (daxilə qəbul üçün məhlul-damcı 25 ml) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kanomaq	Kapsul	5 x 10	Magnesium lactate 2 x H2O - 554.42 mg, Pyridoxine hydrochloride - 5 mg, Pteroylmonoglutamic acid (Folic acid- 0.2 mg) - 0.221 mg, Cyanocobalamine 0.1% (Vitamin B12 - 0.004 mg) - 4 mg	Gelatin, Calcium carbonate, Microcrystalline cellulose, Magnesium stearate (E 470b), Starch sodium octenyl succinate	Biofaktor Sp.zo.o	Polşa	31.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kanomaq (kapsul, №50) adlı məhsul maqnezium mineralı və bəzi B qrupu vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sharkoliv	Kapsul	3 x 10	Sharks liver oil - 500 mg	Naturaol Gelatin, Sunflower oil	Sunmed İlaç Kosmetik və Gıda Ürün Sən.ve Tic. Ltd. Şti.	Türkiyə	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sharkoliv (kapsul, №30) adlı məhsul Omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Akmioma	Kapsul	6 x 10	Indole-3-Carbinol - 0.2 g, Brassica oleracea extract - 0.1 g, Thallus of laminaria - 0.03 g	Lactose, Starch, Aerosil, Calcium stearate, Whey	Krasata i Zdorovyie MMC	Ukrayna	24.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Akmioma (kapsul № 60) adlı məhsul qadınlarda reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
RasaVit D3	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Vitamin D3 (Cholecalciferol) - 75000 IU	Sunflower oil	Krasata i Zdorovyie MMC	Ukrayna	03.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən RasaVit D3(daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul D3 vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun qablaşmasının üzərində TŞ nömrəsi qeyd olunsun
Neurobill 500	Daxilə qəbul üçün məhlul	10 x 10ml			Tocura İlaç Sənayə və Ticarət A.Ş.	Türkiyə	22.06.2022	Xitam verilən müraciətlər	"Mango Natural MMC" tərəfindən göndərilmiş 01.04.2022-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Tocura İlaç Sənayə və Ticarət A.Ş." şirkətinin istehsalı olan Neurobill 500 (daxilə qəbul üçün məhlul, 10 mlx10) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhlulun həcmi 9.2 ml (10 ml ± 2%), məhlulun sındırma əmsalı 1.342 (1.3391 - 1.3397) olaraq aşkar edilmişdir.Bu da normativ sənədlərdə qeyd edilən göstəriciyə uyğun deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi imzəsəduyğun hesab olunmur.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Besedam	Kapsul	3 x 10	Hypericum perforatum herb dry extract - 100 mg, Passiflora incarnata flower dry extract - 100 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Crocus sativus stigma dry extract - 60 mg, Magnesium carbonate - 150 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 5 mg	Corn starch, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	17.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Besedam (kapsul №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Defemilema Ekspert	gigiyenik yuyucu gel	200 ml	Aqua 100.000%, PEG-40 hydrogenated Castor Oil 2.000%, Glycerin 1.980%, Hydroxypropyl Methylcellulose 0.792%, Cocamidopropyl Betaine 0.740%, Phenoxyethanol 0.683%, Panthenol 0.500%, Parfum 0.270%, Chlorhexidine Digluconate 0.2040%, Sodium chloride 0.190%, Triethanolamine 0.160%, Allantoin 0.100%, Lactic Acid < 0.100%, Ethylhexylglycerin 0.022%	Ayrı qeyd edilməyib	Walmart, a.s	Çex respublikası	08.06.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Defemilema Ekspert, 200ml gigiyenik yuyucu gel, plastik qabda" adlı məhsul intim gigiyena üçün istifadəsi tövsiyə olunan kosmetik vasitə, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Lintokar	Şərbət	150 ml	L-carnitine tartrate - 900 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavour, Potassium sorbate, Sodium benzoate, Sucralose, Sorbitol, Black grape fruit juice concentrate	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	10.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lintokar (şərbət, 100 ml) adlı məhsul Metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
For Bronxa	Şərbət	150 ml	Althaea officinalis root dry extract - 150 mg, Plantago lanceolata leaf dry extract - 150 mg, Thymus vulgaris herb dry extract - 50 mg, Echinacea angustifolia leaf dry extract - 100 mg, N-Acetyl L-cysteine - 50 mg, Tilia cordata flower extract - 120 mg, Vitamin C (Ascorbic acid) - 70 mg, Zinc (Zinc sulfate) - 9 mg	Deionized water, Sorbitol, Potassium sorbate, Sucralose, Sodium benzoate, Orange flavor	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	06.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən For Bronxa (Şərbət, 150 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun qeyd edilsin.
Biosorben	toz	1	Silicon dioxide - 80 mg, Lactulose - 200 mg, Vitamin C (Ascorbic acid) - 50 mg, Inulin - 200 mg	Maltodextrin, Silicon dioxide, Banan flavour, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	22.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biosorben (toz, saşə №14) adlı məhsul bağırsağ mikroflorasının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmmunogloba	Kapsul	1	Bovine Colostrum - 500 mg, Immunglobulin Ig G - 15 mg, Lactoferrin - 0.3585 mg, IGF-1 - 0.043 ppm	Microcrystalline cellulose, Silicon dioxide, Magnesium stearate, Gelatin	DSZ Doğal Sağlq Gıda və Kozmetik Ürünleri	Türkiyə	20.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmunogloba (kapsul, №30) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
BioDrain®	Tablet	3 x 20	Cichorie (Cichorium intybus L.) root extract - 300 mg; Asparagus(Asparagus officinalis L.), 5:1, root extract- 85 mg; Nettle(Urtica dioica L.), 5:1, leaf extract,- 80 mg; Citrus aurantium L.) fruit pulp extract(35% bioflavonoids)- 80 mg; Celery*(Apium graveolens L.) 5:1, seed extract- 55 mg; Psyllium (Plantago psyllium L.) powder - 50 mg; Dandelion extract(Taraxacum officinalis Web.) 5:1,whole herb extract- 50 mg; Globe artichoke(Cynara scolymus L.) 13, 5:1, leaf extract (5% cynarin)/- 14, 80 mg;Thyme(Thymus vulgaris L.) 5:1, whole herb extract - 21 mg.	Di-calcium phosphate (E-341 (ii)), Microcrystalline cellulose (E460), Silicon dioxide(E 551), Crosslinked sodium carboxymethylcellulose (E-468), Magnesium stearate (E-470 b), Hydroxypropyl methylcellulose(E-464), Glycerin (E422))	New Nordic Healthbrands AB	İsveç	26.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bio-İmutan Plus (şərbət, 120 ml) adlı məhsul qaraciyər funksiyasını və maddələr mübadiləsini yaxşılaşdırır, bioflavonoidlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD:Məhsulun tərkibinə daxil olan bitki extractların dozalarını nəzərə alaraq, qəbul qaydaları tərafimizdən dəyşilmişdir.
Stabilon Max	toz	5 q	Lepidium Meyenii root dry extract - 250 mg, Epimedium Sagittatum herb dry extract - 150 mg, L-carnitine tartrate - 500 mg, Acetyl-L-carnitine - 500 mg, Fructose - 500 mg, Citric acid - 50 mg, Selenium (as Sodium selenite 109.17 mcg) - 50 mcg, Coenzyme Q10 - 20 mg, Vitamin C (Ascorbic acid) - 90 mg, Zinc (as Zinc sulfate 27.77 mg) - 10 mg, Folic acid - 200 mcg, Vitamin B12 - 1.5 mcg, L-arginine hydrochloride - 250 mg	Maltodekstrin, Silicon dioxide, Banana flavor, Sucralose, Citric Acid	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	02.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Stabilon Max (toz, saşədə №30) adlı məhsul reproduktiv orqanların fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Omaq Fish Kids	Şərbət	100 ml	Fish oil (Total Omega-3 - 370 mg, DHA - 125 mg, EPA - 188 mg) - 1042 mg, Cholecalciferol 1 MIO IU/g (eq.to 5000 IU Vitamin D3) - 5 mcg, Vitamin K1 5% (eq.to 18.75 mcg Vitamin K1) - 0.375 mg, Thiamine HCl (eq.to 0.275 mg Vitamin B1) - 0.37 mg, Riboflavin (Vitamin B2) - 0.35 mg, Nicotinamide (eq.to 4 mg Vitamin B3) - 4 mg, Pyridoxine HCl (eq.to 0.35 mg Vitamin B6) - 0.43 mg, Folic acid (Vitamin B9) - 0.05 mg, Cyanocobalamine (Vitamin B12) - 0.625 mcg, Biotin (Vitamin B7) - 0.01 mg, Vitamin B12 (Cyanocobalamin) – 0.625 mcg	Saccharine, Glycerol /E422, Citric acid E/330, Xantan gum /E412, Tween 80, Potassium sorbate/E202, Sodium benzoate /E211, Deionized water	Honor İlaç Sanayi ve Ticaret Limited Şirkət	Türkiya	14.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omaq Fish Kids (şərbət 100 ml) adlı məhsul omeqa 3 yaş turşuları və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nutraxin Vitamin C	Çeynəmə tablet	2	L-ascorbic acid- 450 mg; Rosa canina fruit extract-50 mg; Citrus bioflavonoid complex(Citrus aurantium fruit peel, Citrus sinensis fruit peel, Citrus paradisi fruit peel, Citrus lemon fruit peel)-25 mg	Sorbitol(E 420), Lactose(E 270), Aroma(Tangerine), Magnesium stearate(E 470 B),Silicone dioxide(E 551), Steviol Glycoside(E 960), Sucralose(E 955).	BİOTA Bitkisel İlaç Ve Kosmetik Laboratuvarları A.Ş	Türkiya	03.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutraxin Vitamin C(çeynəmə tablet, № 14) adlı məhsul İmmun sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:tərkib rəyə uyğun olaraq göstərilən
Santavir D3	Daxilə qəbul üçün məhlul-damcı	10 ml	Vitamin D3 (Cholecalciferol) - 400 IU (10 mcg)	Rosehip fruit extract, Alpha-tocopherol, Sunflower seed oil	Triapharma İlaç San.Tic.A.Ş	Türkiya	07.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Santavir D3 (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "Əks göstərişlər" bəndi rəyə uyğun olaraq qeyd olunsun.
Doctor Plus Lemon	toz	1	Echinacea purpurea herb dry extract - 100 mg, Salix fragilis bark dry extract - 100 mg, Menthol - 20 mg, Vitamin C (as Ascorbic acid) - 180 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.36 mg	Maltodextrin, Lemon flavour, Silicon dioxide, Sucralose	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiya	01.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Doctor Plus Lemon (toz, şəşədə №12) adlı məhsul tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq və immun sistemini gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd1: İstifadə qaydası rəyə uyğun olaraq göstərilən. Qeyd2: Məhsulun istehsalçısında düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqda deyildir.
Nekrafer	Daxilə qəbul üçün məhlul	100 ml	Ferrous gluconate (elemental Iron 4.36 mg) - 35 mg, Folic acid - 350 mcg, Cyanocobalamin - 3 mcg, Ascorbic acid - 80 mg	Sodium benzoate, Potassium sorbate, Deionized water, Xanthan gum, Glycerin	Ensa MNS GIDA Təkiyələri Üretim ve Araştırma Merkezi	Türkiya	02.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nekrafer (tablet, №30) adlı məhsul bəzi vitamin və mineraların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nanoglukan-L	Şərbət	150 ml	Beta 1.3/1.6 D Glucan - 150 mg, Lactoferrin - 50 mg, Selenium (as Sodium Selenite) - 150 mcg, Zinc (as Zinc sulphate monohydrate) - 5 mg, Vitamin C (Ascorbic acid) - 50 mg, Fructose - 3 mg	Deionize water, Raspberry flavor, Xanthan gum, Citric acid, Sucralose, Potassium sorbate, Sodium benzoate	Sunmed İlaç Kosmetik ve Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiya	27.05.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nanoglukan-L (şərbət 150 ml) adlı məhsul immun sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd:"İstifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.
Atmosil	Kapsul	1 x 15	Boswellia serrata resin dry extract (boswellic acids ≥65%) - 150 mg, Passiflora edulis fruit dry extract - 110 mg, Euphrasia officinalis flower dry extract - 83 mg, Quercetine - 20 mg, Pinus sylvestris bark dry extract - 20 mg, Hedera helix leaf dry extract - 17 mg, Pterostilbene - 20 mg, Lycopene - 10 mg, Haematococcus pluvialis powder (astaxanthin ≥5%) - 10 mg	Magnesium stearate, Titanium dioxide, Gelatin, Azorubine, Patent Blue V	Silvanols MMC	Latviya	22.06.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ATMOSİL (kapsul, № 15) adlı məhsul tənəffüs sisteminin funksional vəziyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyik dozalardan yüksək deyil, tərkibi və istifadə göstərişinə görə dərman vasitəsi deyil. QEYD: Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmaında istifadə olunan Titanium dioxide (E 171) köməkcil maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehlak zamanı nəzərə almağınız zəruridir!